

BQXK-ya məxsus avtomobillər Laçın yolundan keçib



Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 8 avtomobil yeni-dən Laçın yolundan keçib.

Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, BQXK-ya məxsus 6 minik, 2 yük maşınının Xan-

kəndi istiqamətinə maneəsiz qayıdışı üçün şərait yaradılıb. Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədlə maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.



Şuşa Özbəkistanın Xivə şəhəri ilə qardaşlaşıb

Azərbaycanın və Özbəkistanın bir sıra şəhərləri qardaşlaşıb.

Bu barədə "Sputnik" in Özbəkistan bürosu məlumat yayıb. Bildirilir ki, Azərbaycanın Şuşa - Özbəkistanın Xivə, Lənkəran - Buxara, Şəki - Kokand, Gəncə - Səmərqənd şəhərlərinin qardaşlaşması barədə sənəd bu gün Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan birinci regionlararası forumu çərçivəsində imzalanıb.



Gedənlər iki dəfə artıb İranlılar kütləvi şəkildə ölkəni tərk edir

2022-ci ildə İrandan Avropa Birliyinə sığınacaq üçün müraciətlərinin sayı əvvəlki illərlə müqayisədə iki dəfə artıb.

Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyinin Mıqrasiya Agentliyinin son illik hesabatında qeyd olunub.

"2020 və 2021-ci illərdə iranlıların sığınacaq

üçün müraciətlərinin sayı 7700 idisə, 2022-ci ildə bu rəqəm 13444-ə çatıb. Ötən il iranlıların müraciətlərinin yarısını baxılıb və üç minə yaxın insan sığınacaq alıb. 2014-cü ildən bəri 155 minə yaxın iranlı Avropa Birliyinə sığınacaq üçün müraciət edib və onların üçdə biri təsdiqlənib", - hesabatda qeyd olunub.

№ 36 (5797) 2023-cü il

Qiyməti 40 qəpik

ŞƏRQ

Günəş Şərqdən doğur!

www.sherg.az

25 fevral 2023-cü il (şənbə)



Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmirini təbrik edib

Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Əlahəzrət,

25 Fevral - Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürək-dən təbrik edir, ən səmimi arzularımı çatdırıram.

Azərbaycan Küveytə güclü İslam həmrəyliyinə əsaslanan dostluq və əməkdaşlıq əlaqələrinə böyük önəm verir. Əminəm ki, Azərbaycan-Küveyt münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraqları doğruran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə sayələr göstərəcəyik.

Bələ bir əlamətdir gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Küveyt xalqına daim əmin-amanlıq və rifah arzularım".

Mehriban Əliyeva tapşırıq verir

Türkiyədə zəlzələdə həlak olmuş azərbaycanlıların ailələrinə maddi yardım göstərilir



Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ zamanı həlak olan azərbaycanlıların ailələrinə maddi yardım göstərilir.

Çoxsaylı insan tələfatına səbəb olmuş faciə nəticəsində Adıyaman, Kəhrəmanmaraş və Malatya da həlak olanların arasında.

Bələ bir əlamətdir gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Küveyt xalqına daim əmin-amanlıq və rifah arzularım".

da azərbaycanlılar da var idi. Həlak olmuş soydaşlarımızın ailələrinə dəstək məqsədilə hazırda Heydər Əliyev Fondu tərəfindən 10 min AZN məbləğində maddi yardım verilir.

Bir neçə ay çəkdi

Vardanyanın arxasında duranlar da başa düşdü ki, bu layihənin heç bir perspektivi yoxdur



"Xocalı soyqırımı Ermənistanın sistematik siyasətinin bir parçası idi". Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş tədbirdə çıxışı zamanı deyib. Nazir bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı Ermənistan və Azərbaycan arasındakı mü-

naqişənin ən böyük cinayət yerinə çevrildi. O qeyd edib ki, Xocalı soyqırımı Ermənistanın sistematik etnik təmizləmə siyasətinin tərkib hissəsidir:

"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı Ermənistan və Azərbaycan arasındakı munaqişənin ən böyük cinayət yerinə çevrildi. Ermənistan silahlı qüvvələri

keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının da birbaşa iştirakı ilə Xocalıya qarşı hücum əməliyyatı başlatdı. Bu hücum nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca olmaqla 613 müəllim şəxs qətlə yetirildi, 487 nəfər şikəst edildi. İnsanlar diri-diri yandırıldı, başları və əzaları kəsildi, dərileri soyuldu.

Pekin sülh təklifləri reallaşmayacaq

Çinin Rusiya ilə Ukrayna arasında barışdırıcı missiya rolunu oynaması inandırıcı görünür



Ukrayna müharibəyə dair Çinin təklif etdiyi sülh planını nəzərdən keçirir. Bunu Ukrayna lideri Volodymyr Zelenskyy bildirdi. Sözügedən sənədlə tam tanış olmadığını qeyd edən Zelenskyy bu istiqamətdə diplomatların görüşdüyünü və hələlik bu sənədə "diaqnoz qoymaq" üçün hələ tez olduğunu deyib.

Qeyd edək ki, Çin dəfələrlə sülhə çağırırsa da, Moskvanı təcrübə etmək üçün Qərbin təzyiqlərinə müqavimət göstərərək rusiyalı həmkarı Vladimir Putinin yanında olub.



Azərbaycanda 5 və ya 6 mərtəbəli binaların tikilməsi real deyil

Deputatın təklifini azad olunmuş ərazilərdə, respublikanın digər böyük şəhərlərində reallaşdırmaq olar

"5 və maksimum 6 mərtəbədən yüksək binaların tikilməsini qadağan etmək lazımdır". Bunu Milli Məclisin dünən keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

Deputatın sözlərinə görə, binalar seymik izalyatorlar əsasında tikilməli, mövcud binalara bu avadanlıqlar yerləşdirilməlidir: "Əvvəllər çox ciddi nəzərə var idi. Lakin indi bu sahədə özbaşınalıq var.

3 nəfər vəfat edib

28 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Şərq"ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 477 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmişdir. Onlardan 818 209 nəfər müalicə olunaraq sağalıb, 10 114 nəfər vəfat edib, aktiv xəstə sayı 154 nəfərdir.

Ölkədə son sutka ərzində 1 205, hazırkı dövrdə isə 7 519 926 test aparılıb.

Bakıda qadını maşına mindirib qaçıran şəxslər saxlanılıb

Bakıda qadını maşına mindirib qaçıran şəxslər saxlanılıb.

Bu barədə "Şərq"ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Eyni zamanda qeyd olunub ki, videoda əks olunan şəxslər bir ailənin üzvləridir. Xanımı boşanma fikrindən daşındırmaq üçün rəsmi nikahda olduğu əri, xanımın atası və qayınanası onu məcbur edərək rayona aparmağa çalışıblar.

Xanım hazırda polis orqanındadır, təhlükəsizliyi təmin edilmişdir.



Rusiya ilə danışıqlar davam etməlidir

Vahid Əhmədov: "Laçın dəhlizində gömrük və sərhəd-keçid məntəqəsi olmalıdır"



Ətin qiymətinin ucuzlaşması sual altındadır

Çünki bazarda monopoliya var. Fermer, kəndli məhsulunu bazara sərbəst şəkildə çıxara bilmir

(səh. 6)

(səh. 3)

(səh. 4)

(səh. 5)

(səh. 2)

Bir neçə ay çəkdi

Vardanyanın arxasında duranlar da başa düşdü ki, bu layihənin heç bir perspektivi yoxdur

"Xocalı soyqırımı Ermənistanın sistemətiq siyasətinin bir parçası idi". Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş tədbirdə çıxışı zamanı deyib. Nazir bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı Ermənistan və Azərbaycan arasındakı münafiqşənin ən böyük cinayət yerinə çevrildi. O qeyd edib ki, Xocalı soyqırımı Ermənistanın sistemətiq etnik təmizləmə siyasətinin tərkib hissəsidir:

"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı Ermənistan və Azərbaycan arasındakı münafiqşənin ən böyük cinayət yerinə çevrildi. Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının da birbaşa iştirakı ilə Xocalıya qarşı hücum əməliyyatı başlatdı. Bu hücum nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca olmaqla 613 mülki şəxs qətlə yetirildi. 487 nəfər şi-kəst edildi. İnsanlar diri-diri yandırıldı, başları və əzaları kəsildi, dəriləri soyuldu. Təxminən 1000 nəfər yaralandı, 1275 nəfər əsir düşdü, 8 ailə tamamilə yer üzündən silindi. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Bu günə qədər 150 Xocalı sakini itkindir. Xocalıda mülki şəxslərin bu qətləmi təcrübə edilmiş və ya nadir bir əməl deyildi, bu, Ermənistanın sistemətiq siyasətinin bir hissəsi idi. Bu siyasət irqi üstünlüyə, etnik fərqlərə və nifrətə əsaslanır".

Ceyhun Bayramov bildirib ki, Ermənistan bəşəriyyətə qarşı cinayətlərinə ikinci Qarabağ müharibəsi dövründə də davam edib: "Döyüş meydanından uzaqda olan Gəncə, Bərdə və Tərtərdə mülki əhaliyə və infrastrukturaya hücum edərək Ermənistan 2020-ci ildə 1992-ci ildə törətdiyi eyni müharibə cinayətlərinə baş vurdu. Amma bu zaman o, daha çox mülki itkilərə səbəb olmaq üçün kasetli bombalar, raket sistemləri də daxil olmaqla daha ölümcül silahlardan istifadə etdi. Ermənistanın və onun həm keçmiş, həm də hazırkı rəhbərliyinin bu cinayətlərə görə məsuliyyət daşması bir sıra beynəlxalq müstəqil mənberlər tərəfindən tanınmış və sənədləşdirilib. Təsəssüf ki, Xocalıda və Azərbaycanın işğal edilmiş digər ərazilərində cinayətlər törədənlər hələ də məsuliyyətə cəlb edilməyiblər".

"Hər kəs Azərbaycan-Türkiyə qardaşlığının sözdə yox, əməldə olduğunu gördü"

C.Bayramov deyib ki, hər kəs Azərbaycan-Türkiyə qardaşlığının sözdə yox, əməldə olduğunu gördü: "Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ və onun ağırlı nəticələri hər birimizi sarsıtdı. "Elə bir şəxs yoxdur ki, bu fa-



Ceyhun Bayramov: "Rəsmi İrəvan Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin qurulması ilə bağlı təklifi məqbul hesab etməyib"

ciəni öz faciəsi kimi qəbul etməsin. İlk saatlardan etibarən Azərbaycan Türkiyənin yanında olduğunu bildirdi və xilasedicilər Türkiyəyə yola salındı. Azərbaycan bütün imkanları ilə çalışdı ki, bu məsələ ən qısa zamanda həllini tapsın. Zəlzələdən sonra o bölgələrə getdim və orda zəlzələnin nəticələrini görmək çox ağrıdır. Bütün bu faciəyə rəğmən həmin insanların nə qədər güclü və sağlam mənəviyyata sahib olduqlarının şahidi olduq".

Nazir bəyan edib ki, rəsmi İrəvan Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin qurulması ilə bağlı təklifi məqbul hesab etməyib: "Ermənistan danışıqlardan yayınır və verilən təklifə heç bir izah vermədən ondan imtina edir: "Laçın yolu ətrafında çox böyük qanun pozuntusu halları baş verib. Dəhlizdən qanunsuz istifadələr var idi. Bununla bağlı dəfələrlə beynəlxalq təşkilatlara məlumat verilib, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri üçün brifinqlər keçirilib. Burada müxtəlif istiqamətlər üzrə yüzlərlə fakt var idi. Bu da təbii ki, Azərbaycan cəmiyyətinin haqlı narazılığına səbəb olmuşdu. O cümlədən dekabrda başlamış etirazların səbəbi də məhz Laçın yolundan qanunsuz məqsədlərlə istifadə ilə bağlı idi. Bilirik ki, məsələnin həlli üçün bəlli çağırışlar var. Həll yollarından biri kimi cənab Prezident Münhen Təhlükəsizlik Konfransında Ermənistanın baş naziri ilə görüşdə, daha sonra panel müzakirəsi zamanı Ermənistan-Azərbaycan şərti sərəhdində sərəhd-buraxılış keçid məntəqələrinin qurulmasını təklif etmişdi. Bu, dəhlizdə şəffaflığı təmin edə bilər. Çünki hər kəs bilir ki, üçtərəfli bəyanatda nə yazılıb, tərəflərin öhdəliyi nədən ibarətdir. Ancaq şəffaflığın olmaması ciddi problem və suallar yaradır. Bu təklif işçi qaydada müzakirə ediləndə də beynəlxalq tə-

rəfəşlərdən təklifin sağlam olduğunu eşidirik. Həmin görüşdə heç bir konkret cavab verilmədi. Lakin təxminən iki gün sonra Ermənistanın xarici işlər naziri bu təklifə istinad edərək heç bir izah vermədən Ermənistan üçün məqbul olmadığını açıqladı".

"Vardanyanın həmin mövqedə yer alması mümkünsüz idi"

Xarici işlər naziri Ceyhun Bayramov Ruben Vardanyanın "vəzifə"sindən azad olunmasına münasibət bildirib: "Dövlətimiz artıq tariximizin qara səhifəsini çevirib, gələcəyə baxışı nümayiş etdirməyə hazır olduğunu bildirdi. Bu kontekstdə Qarabağda yaşayan erməni əsilli sakinlərin Azərbaycan cəmiyyətinə ictimai, siyasi və iqtisadi səviyyədə inteqrasiya işlərinə başlamağa hazır olduğunu və Azərbaycanın suverenliyi ilə bölgənin inkişafı ilə bağlı Prezident İlham Əliyevin ilk gündən açıq, məntiqli və davamlı mesajları olub. Düşünürəm ki, hər kəs bunu qəbul edib. Ona görə özünü erməni əhəlisinin nümayəndəsi kimi təqdim etməyə çalışan şəxslə bağlı Azərbaycanın mövqeyi ondan ibarət oldu ki, biz əhəlinin nümayəndələri ilə danışımağa hazırıq. Ancaq kənardan gəlib özünü salmış və ya saldırmış, kimlərsə oyununu oynayan Qarabağda heç bir aidiyyəti olmayan şəxs bizim üçün tərəf-müqabili ola bilməz. Vardanyanın həmin mövqedə yer alması mümkünsüz idi. Bu, bir neçə ay çəkdi. Onun arxasında duranlar da başa düşdü ki, bu layihənin heç bir perspektivi yoxdur".

XİN rəhbəri deyib ki, Azərbaycan beynəlxalq hüququn ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə uyğun olaraq regionda normalaşma və sülhün bərqərar olunmasına səy göstərir: "Ermənistan isə əksinə, normalaşmaya mane olaraq öz təcavüzkar siyasətini davam etdirməyi seçib. Əgər Ermənistan, həqiqətən də, sülhə nail olmaq istəyirsə, öz kursunu düzəltməlidir. Biz inanırıq ki, bizim səylərimiz Xocalıdakı cinayətlərə və Azərbaycana qarşı təcavüz zamanı törədilmiş digər vəhşiliklərə görə cəzasızlığın sona çatmasına yardım edəcək. Biz ədalət çağırışı edirik, qısa deyil. Dayanıqlı sülh ədalət olmadan mümkün deyil. Cavabdehlik Azərbaycan və Ermənistan arasında sülh yolunun və barışığın zəruri elementidir. Xocalı bizim milli kəderimizdir. Xocalı qurbanlarının xatirəsi heç vaxt unudulmayacaq və Xocalı sübutudur ki, heç nə Azərbaycan xalqının ruhunu sındıra bilməz".

ismayil

"Mübarizəmiz üçün beynəlxalq hüquqi baza yaratmalıyıq"

Millət vəkili Avropa Məhkəməsinə tənqid ediblər

Dünən Milli Məclisdə parlament üzvü Fəzail Ağamalı bildirib ki, ekofəalların aksiyası sayəsində 74 gün ərzində ciddi nailiyyətlər əldə olunub.

Deputat deyib ki, bu yolla Ermənistan Qarabağda silah-sursat daşınmasının qarşısı alınır:

"Bu müddətdə Azərbaycanın sərvətlərinin xaricə daşınması və əldə olunan vəsaitlərin separatizmin dəstəklənməsinə yönəlməsinin də qarşısı alınır. Eyni zamanda Ruben Vardanyan kimi cinayətkar da işindən uzaqlaşdırıldı". F.Ağamalı Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycana münasibətdə qərarlarının ədalətli olmadığını da vurğulayıb.

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, dairəsində 15 səs ala bilməyən biri Avropa Məhkəməsinə müraciət etməyə hazır deyil: "Avropa Məhkəməsinin qərarlarını Azərbaycan dövləti yerinə yetirir, 15, 20 min avro ödənilir. Ancaq mən Avropa Məhkəməsinin qərarlarını ədalətli saymıram".

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə "Çıraqovlar işi"ni əsas gətirərək beynəlxalq məhkəmələrdə Azərbaycanla bağlı ancaq ədalətli qərarlar qəbul edildiyi fikrini düzgün saymayıb: "Bu, apardığımız işi də nəzərə almaq demək olardı. Biz mübarizəmiz üçün beynəlxalq hüquqi baza yaratmalıyıq. Yeri gəlməşkən, bu yaxınlarda ekofəalların aksiyası ilə bağlı məhkəmə qərarı da bu aspektdə qeyd olunmalıdır. Bu qərar da Azərbaycanın maraqlarına cavab verir".

ismayil

Bakı qeydiyyatı ilə bağlı ajiotaj yaranıb

Fazil Mustafa: "Necə ola bilər ki, vətəndaşı çölə atan, deyəsən get, öz həyatını qur, qeydiyyatını rəsmiləşdir?"

"Vətəndaşların Bakı qeydiyyatının ləğv olunması ciddi problemlər yaradır". Bu barədə millət vəkili Fazil Mustafa Parlamentin dünənki iclasında deyib. Deputat qeyd edib ki, bu, gələcəkdə ciddi problemlər yaradacaq:

"Çünki qeydiyyata düşən şəxsin hüquqi əsası yaranır. Gələcəkdə bunlarla bağlı məhkəmə işləri olacaq, onlar qeydiyyata düşən şəxslərin nəşə tələb edəcəklər. Bu, çox təhlükəli tendensiya yaradacaq. Ona görə də bu qeydiyyatı müvəqqəti hala salmaq lazımdır ki, hüquqi öhdəliklər yaranmasın. Bu məsələni ciddi müzakirə edib, hansısa bir qərar verilməlidir ki, vətəndaşlar əziyyət çəkəsin".

Deputat bildirib ki, vaxtilə pensiyalarla bağlı təlatüm yaranan kimi, bu gün də vətəndaşların qeydiyyatı ilə bağlı ajiotaj yaranıb: "Polişdə qeydiyyata olanları qeydiyyata çıxarırlar və onlar havada qalırlar. Onlara deyirlər ki, qohum-əqrəbənin evində daimi qeydiyyatda qala bilərsiniz. Bu, gələcəkdə mülki iddia hüququ yarada bilər. Əgər Bakıda vətəndaş işləyirsə, övladı paytaxtda oxuyursa, kənddə də evi dağılıbsa, onlar bu şəkildə havada qalmamalıdır".

F.Mustafa dedi ki, bu insanların qeydiyyatı məsələsi əmlak hüquqi iddiasının yaranmaması şərtiə həllini tapa bilər. Şəxsən mən millət vəkili olaraq məsələnin təfərrüatlarından məlumatlı deyiləm. Necə ola bilər ki, vətəndaşı çölə atan, deyəsən get, öz həyatını qur, qeydiyyatını rəsmiləşdir?".

ismayil

Cəsarətli adamdır

Consonun NATO-nun baş katibi olmağa şansı var



Baş nazir olduğu müddətdə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi müstəvisində o, özünü prinsipial və qətiyyətli lider kimi tanıdı

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson NATO-nun baş katibi olmaq istədiyini bildirib. Bu barədə Conson ukraynalı jurnalistlərin aliyana rəhbərlik etmək perspektivləri haqqında danışarkən deyib. O, baş katibliyin yaxşı fikir olduğunu söyləyib: "Elan etməliyəm ki, belə bir fikir var. Mən özümü namizəd hesab edirəm. Bu, çox yaxşı, vacib bir vəzifədir. NATO indi həmişəkindən daha güclüdür".

Siyasi şərhçi Elçin Mirzəbəyli xatırladı ki, Conson baş nazir kimi istefaya getdikdən dərhal sonra "Telegraf" nəşri onun NATO-nun baş katibi ola biləcəyini və bu səbəbdən baş nazir postundan getdiyi ehtimalını irəli sürmüşdü. Onun

sözlərinə görə, Boris Consonun NATO-nun baş katibi ola biləcəyi ilə bağlı ekspertlər səviyyəsində açıqlamalar 2022-ci il avqustundan gündəməndədir. Amma ilk dəfədir ki, Conson özü bu barədə danışmış və həm də Ukrayna telekanalına müzakirəsində. NATO-nun indiki baş katibinin səlahiyyət müddəti 2023-cü ilin avqustunda başa çatır. Boris Consonun namizədliyinin hələ 2022-ci ilin sonlarında qeydə alındığı və üzv ölkələrin müzakirəsinə təqdim edildiyi barədə məlumatlar da var. Əgər bu məlumatlar doğrudursa və Conson öz namizədliyi barədə açıq danışmağa başlayıbsa, o zaman müzakirələrin müsbət zəmində aparıldığını söyləmək olar. NATO-da baş katib ilə bağlı qərar diplomatik məsləhətləş-

mələr və konsensus yolu ilə qəbul olunur. Alyansda səsvermə anlayışı yoxdur. Yəni əgər baş katibin namizədliyi ilə bağlı ortaq razılıq əldə olunubsa, o zaman onun adı NATO-nun ali orqanının Şimali Atlantika Şurasının gündəliyinə təqdim olunur və elan edilir".

Analitik "Consonun NATO-nun baş katibi olmağa şansı varmı" sualını belə cavablandırır: "Əlbəttə ki, var. Baş nazir olduğu müddət ərzində Rusiyanın Ukraynaya hərbi müdaxiləsi müstəvisində Conson özünü cəsarətli, prinsipial və qətiyyətli lider kimi tanıdı. Bu da ona təkə Ukraynada deyil, Rusiyanın əzici təsir gücündən xilas olmaq istəyən, yaxud Rusiya təhlükəsindən qorunmaq üçün daha ciddi müdafiyyə ehtiyac duyan ölkələrdə də böyük nüfuz qazandı. Conson Rusiya-Ukrayna müharibəsinin fonunda NATO-nu gücləndirə, mərkəzdən-qaçma meyillərini aradan qaldıra və təkə Rusiya üçün deyil, qlobal güc olmaq iddiasına düşən ölkələr, o cümlədən Çin üçün də ciddi problemlər yarada bilər. NATO-nun baş katibi hərbi planlaşdırma prosesində iştirak etməsə də, onun siyasi qərarların qəbul edilməsində rolu az deyil. Conson NATO-nun şərqə doğru genişlənməsinin, Avrasiya məkanında Rusiya və Çinin hərbi-siyasi təsir imkanlarının minimuma endirilməsinin, Alyansın bütün dünyanın istisnasız olaraq qəbul etdiyi və hesablaşdığı hərbi-siyasi güc kimi rolunun artırılmasının tərəfdarıdır. Onun bu anlamda Türkiyənin roluna verdiyi önəm də diqqətə alınmalıdır".

ismayil

Milli Məclisdə bələdiyyələrlə bağlı problemlər də gündəmə gətirilib. "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə"nin müzakirəsi zamanı çıxış edən Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, qəbiristanlıqların bələdiyyələrə verilməsi təmin olunmalıdır.

Onun sözlərinə görə, bələdiyyələrin, bələdiyyə üzvlərinin sayı azaldılmalıdır: "Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərdə Böyük Şəhər



Bələdiyyələrin cəmiyyətdə heç bir nüfuzu yoxdur

Bu cür vəziyyətlə bələdiyyələrə seçilməyə və seçməyə kim gedəcək?!

bələdiyyələri yaradılmalıdır. Bələdiyyələrin səhədlərinin müəyyənləşdirilməsi və elektron xəritələrin verilməsi prosesi başa çatmalıdır. Qəbiristanlıqların da bələdiyyələrə verilməsi təmin olunmalıdır. Hazırda bununla bağlı müzakirələr aparılır və inanırıq ki, yaxın gələcəkdə həllini tapacaq".

"Torpaqların mülkiyyət hüquqi ilə bağlı problemlər yaşanır"

Deputat Rəşad Mahmudov bildirib ki, bələdiyyələrə verilən yaşılıq ərazilər 2020-ci ildə təsdiqlənmiş elektron xəritələrə görə dövlət mülkiyyətinə verilib: "Hazırda bələdiyyələrin o zamana qədər vətəndaşlara verdiyi torpaqların mülkiyyət hüququ ilə bağlı problemlər yaranıb. Ədliyyə Nazirliyinin bu problemin həlli istiqamətində hansı işlər gördüyünü bilmək istəyirik".

Deputat Kamran Bayramov deyib ki, gənclər arasında arzu etdikləri iş yerləri ilə bağlı sorğu keçirsək, aldığımız cavablar əsasən xəstəxana, məktəb, polis, dövlət qulluğu və özəl sektor olacaq: "Ancaq heç kim bələdiyyədə işləmək istəyində olmadığını deməyəcək. Bax budur cəmiyyətdə bələdiyyələrə olan hörmət və nüfuz". Onun sözlərinə görə, növbəti bələdiyyə seç-

kilərinə cəmi iki il qalır. Bu cür vəziyyətlə bələdiyyələrə seçilməyə və seçməyə kim gedəcək? Ona görə də nə qədər vaxt var, bələdiyyə sisteminə köklü və əsaslı islahatlar aparmaq lazımdır. Bələdiyyələrin sayı birləşmə yolu ilə azaldılmalıdır".

Spiker Sahibə Qafarova deputatdan bu fikirlərini komitə iclasında səsləndirib-səsləndirmədiyini soruşub: "Çünki sizin çıxışınızda tənqidi məqamlar var. Bununla bağlı ədliyyə nazirinin müavini Vilayət müəllimə sual vermişdiniz?". K.Bayramov isə qeyd edib ki, məruzə ilə bağlı təkliflər irəli sürüb. Spiker isə deyib ki, "elə komitə iclasında bu məsələləri qaldırırdınız, daha faydalı olardı".

"Evlərin sənədləşdirilməsi bələdiyyələrin vergi toplamasına imkan vermir"

Deputat Azər Badamov qeyd edib ki, təyinatına uyğun olmayan torpaqlarda tikilmiş, ancaq müvafiq infrastrukturla təmin olunmuş, təhlükəsiz istismarla bağlı problemi olmayan sənadsiz evlərin sənədləşdirilməsinə başlanılmalıdır: "Bu evlərin sənədləşdirilməsi bələdiyyələrin vergi toplamasına imkan vermir".

ismayil

Rusiya ilə danışıqlar davam etməlidir

Vahid Əhmədov: "Laçın dəhlizində gömrük və sərhəd-keçid məntəqəsi olmalıdır"



Düən Milli Məclisin növbəti plenar iclası keçirilib. Gündəlikdə olan 27 məsələdən əvvəl deputatlar cari məsələlərlə bağlı çıxışlar ediblər. Çıxışlardan öncə isə Xocalı soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olub.

Deputat Kamal Cəfərov bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Laçın yolunda sərbəst hərəkəti təmin etməsinə nəzər alır. Onun sözlərinə görə, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın bəyanatları göstərir ki, Ermənistan Laçın yolunda şəffaf fəaliyyətin tərəfdarı deyil: "Mirzoyan yəqin ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarını oxuyanda artıq başa düşüb ki, Azərbaycanın dəhlizlə aparılan yüklərə nəzarət etmək hüququ nəzərə alınır".

Deputat Naqif Həmzəyev bildirib ki, Gəncədə 5-6 mərtəbədə hündür binaların tikilməsi qadağan edilsin. Onun sözlərinə görə, Gəncə seysmik ərazidə yerləşir. Şəhərdə binalar və xəstəxanalar mütləq müvafiq seysmoizolyatorlar əsasında tikilməlidir: "Kahramanmaraş şəhərinin yerləşdiyi piltə

kəşiyəsi ərazisində yerləşən regionda 1138-ci ildə baş vermiş böyük Aleppo zəlzələsindən cəmi 1 il sonra 1139-cu ildə Gəncədə güclü zəlzələ olub və Göygöl yarımb. Bu tarixi hadisə mütləq tikintilər zamanı nəzərə alınmalıdır. Aidiyyəti qurumlar bu məsələyə nəzarəti artırmalıdır. İnanıram ki, şirkətlər pul qazanmaq naminə vətəndaşların faciəsinə yol açmayacaq".

Millət vəkili Elman Məmmədov deyib ki, Xocalı soyqırımının şahidlərinə soyqırımına məruz qalmış şəxs statusu verilsin. Deputat Xocalı abidəsinin ziyarət olunmasının dövlət protokolu na salınmasını da təklif edib: "Bakının Xətai rayonundakı "Ana harayı" abidəsinin ziyarət edilməsi rəsmi protokola salınsın. Düzdür, Şəhidlər xiyabanı ziyarət olunur, amma onunla paralel "Ana harayı" abidəsi də ziyarət edilməlidir. Digər məsələ odur ki, Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib. Ancaq soyqırımda öldürülmüş şəxslərin ölüm kağızında "milli zəmində qətlə yetirilmiş", sağ qalanlara da "milli zəmində əlil olmuş" kimi yazılır. Bunu doğru hesab etmərəm. Şahidlərə xüsusi status, "soyqırıma məruz qalmış şəxs" statusu verilməlidir.

Deputat Sahib Aliyev Aİ-nin mülki misiya göndərməsinə səsiz qalan İrən xainlikdən əl çəkməyə çağırır: "Rusiyanın Ukraynada ikinci xüsusi əməliyyat olaraq başladığı, sonra əsl savaşa çevrilən olayların birinci ildönümündə diqqəti Azərbaycan-Ermənistan sərti sərhədində və Qarabağda baş verən insidentlərə yönəltmək istəyirəm". S.Aliyev deyib ki, Fransa Cənubi Qafqaz regionunda napoleonluq etmək istəyir: "Müsyö Makron boyu Napoleondan 21 sm hündür olsa da, digər göstəricilərinə görə km-lerlə gə-

ridədir. Elə Fransa da o Fransa deyil, sadəcə, yirtıcı mahiyyəti qalmaqdadır. Bu dövlətin Ermənistan jandarmalarını göndərməsi haylara sevgi yox, yirtıcıdır. Bəzi yirtıcı dövlətlərin təhriki, yaxud onlara güvənliyə bizim üçün yetərinə uğurlu keçən Münhen görüşündən sonra regionda yenidən gərginlik yaranır. Təkcə şərti sərhəddə deyil, Qarabağda Rusiya kontingentinin gözü qarşısında Azərbaycan Ordusunun mövqelərini atəşə tutulması bu gün rəqib kimi görünənlərin sabah müttəfiqlik edə biləcəklərindən xəbər verir. Yeri gəlmişkən, könlündən onlara yandaşlıq keçən bir ölkə - İrən da var". Deputat Avropa İttifaqının mülki missiya adı altında "de-fakto" hərbiçilərin və kəşfiyyatçıların göndərilməsinə diqqət çəkib və İrənün buna qarşı susduğunu qeyd edib, İrənün xainlikdən əl çəkməyə çağırır: "Çünki Fransa bu regiona 100 min jandarma göndərsə də, İrən onları əmməmə, üzük, təsbəh və başqa şeylə təmin etsə də, müzəffər Ali Baş Komandan İlah Əliyev dedi ki, biz yarımcıq qalmış işlərimizi tamamlayaçağıq".

Millət vəkili Vahid Əhmədov deyib ki, Laçın dəhlizində nəzarət mexanizmini həyata keçirmək üçün Rusiya ilə danışıqlar davam etməlidir. Onun sözlərinə görə, Laçın dəhlizində gömrük və sərhəd-keçid məntəqəsi olmalıdır ki, Ermənistan Qarabağa silah və sursat daşınmasın: "Rusiya sülhməramlılarının orada faktiki qalma müddəti var. Eyni zamanda Qarabağdan qanunsuz erməni hərbi birləşmələri çıxarılmalıdır. Beləliklə, həm Laçın dəhlizi, həm də Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin çıxarılması məsələsi həllini tapmalıdır".

İsmayıl Qocayev

"Prokurorluq orqanları Azərbaycan əleyhinə xaricdə iş aparılmasına qarşı materiallar hazırlayıb "İnterpol"a və digər müvafiq qurumlara təqdim etməlidir". Bunu Milli Məclisin iclasında Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

O deyib ki, 18-ci əsr-də Avropadan Amerikaya



"Akkord"un keçmiş rəhbəri ABŞ-dən xalqa dərs verir

Siyavuş Novruzov: "Deyir ki, Azərbaycanda tikilən binaların heç biri 8 ballıq zəlzələyə dözə bilməz. Özü də bina tikən, baş oğruların biri olub"

at oğrusu, dana oğrusu, başkənlər gedib: "Amerika indi də ənənəsinə sadıqdır. Ayrı-ayrı ölkələrdə oğurluq edən, rüşvət alan, korrupsiya ilə məşğul olan ABŞ-yə qaçır, orada sığınacaq, status alırlar. Halbuki alimlərimiz, mütəxəssislərimiz sutkalarla ABŞ səfirliyinin qarşısında dayanır ki, viza alsınlar. Onlara da çox vaxt viza vermirlər".

Deputat qeyd edib ki, Azərbaycanda oğurluqla məşğul olan, xalqın sərvətini talayan "Akkord" şirkətinin keçmiş rəhbəri hazırda ABŞ-dədir: "Cinayət Məcəlləsinin korrupsiya, vəzifə səlahiyyətlərinin aşılması, rüşvətxorluqla bağlı 15 maddəsini göziyurmlu ona tətbiq etmək olar. Amma ABŞ-də oturub Azərbaycan xalqına internet vasitəsilə dərs verir, insanları itaətsizliyə çağırır. Deyir

ki, Azərbaycanda tikilən binaların heç biri 8 ballıq zəlzələyə dözə bilməz. Özü də bina tikən, baş oğruların biri olub. Cinayət işi açaraq, həmin şəxsi ABŞ-dən bura gətirmək nə qədər böyük problemdir? ABŞ-də ölüm hökmü ilə yanaşı, ən ağır cinayət dövlət vəsaitini mənimsəyib, Azərbaycan Prezidentinə, rəhbər şəxslərə böhtan atmaqla məşğuldur. Bu cür adamların ABŞ-dən gətirilməsi bəyəm problemdir? Bunların maddəsi üstündədir, yüngüllə pul oğurlayıb. Hansı əsaslarla Azərbaycanda zəhmətkeşlərin adından danışır? Ona görə də prokurorluq orqanlarından xahiş edirik ki, bu məsələlərə də diqqət yetirsin".

İsmayıl

"Siyasətdə ələ adamlar var ki, onların bir sözü ilə ictimai rəyi ən azı 60 faiz dəyişmək mümkündür. Lalə Şövkətin partiyası zəifdir, amma özü lider tiptir".

Bu sözləri politoloq Azər Rəşidovlu öz feysbuk hesabında yazıb. O qeyd edib ki, L.Şövkətin nüfuzu kiçik deyil:

"İnanıram ki, bu ranqda olan siyasətçi



Lalə Şövkət siyasətə qayıdır?

təqaüdü tələbi ilə bərişib. Lalə xanım danışıqlıdır. Onun barəsində deyilən "Rusiyanın adımı" şübhəsinə də partiyası deyil, özü aydınlıq gətirməlidir. Jurnalistlərdən qaçmaq çıxış yolu deyil. 20 yanvar, Gəncə qiyamı, OMON məsələsi və digər proseslərlə bağlı ən çox məlumata malik bir siyasi xadimdir. Məncə, Lalə xanım sona qədər susmayacaq! Şəxsən mən onun siyasətə qayıdışını təqdir edərdim".

Politoloqun fikirlərindən yola çıxaraq Azərbaycan Liberal Partiyasının və Milli Birlik Hərəkatının lideri, professor Lalə Şövkətlə əlaqə saxlamağa çalışdıq, zənglərimizə cavab verilmədi. Cəhdlərimiz nəticəsiz

qaldı.

"Şərq" olaraq Azərbaycan Liberal Partiyasının sədri Əlvər Temirxanlı danışıq.

O bildirdi ki, Lalə Şövkətin və Azərbaycan xalqının istədiyi yeni şeydir:

"O, keçən seçkilərdə və gələn parlament seçkilərində namizədliliyinin irəli sürülməsinə icazə vermədi. Amma dediyiniz məsələnin müzakirəsinə yalnız Azərbaycanda proporsional seçki sisteminin bərpə olunacağı və ölkənin parlament respublikasına çevriləcəyi təqdirdə qayıtmaq olar. Yeni siyasətə qayıdıb-qayıtmaması yalnız o zaman müzakirə oluna bilər. Mən bundan artıq heç nə deyə bilmərəm".

Nihat Müzəffər

Marketlər arabaları pulla verir?

"...Vəziyyət əksinə dəyişə bilər"

"Market arabalarının pulla verilməsi barədə hər hansı məlumata rast gəlməmişəm. Amma marketin arabası pulsuz verməsi ilə də bağlı bir öhdəliyi yoxdur".

Bu sözləri "Şərq"ə iqtisadçı Eldəniz Əmirov marketlərdə arabaların pulla istifadəyə verilməsi iddialarına münasibət bildirərək deyib. Ekspertin qənaətinə, arabadan yararlanmağın ödənişli və ya ödənişsiz olmağını heç kəmdən tələb etmək doğru deyil:

"Bu, rəqabət məsələsidir. Məsələn, A marketi sözügedən xidməti pullu - 5 qəpiyə təklif edərsə, B marketi arabası pulsuz verəcək ki, müştəri ona gəlsin. Vətəndaş da 5 qəpiyə görə, A yox, B-ni seçəcək. Yaxud da alıcı 5 qəpiyin fərq etmədiyini deyib, evinə yaxın olan yere gedəcək. Ona görə də bu tip prosesləri bazar tənzimləyir. Yeni iqtisadi bir prosesdir. Hansısa formada müdaxilə etmək doğru deyil. Araba istəməyən məhsulu əlindən daşıya bilər. Amma birmənalı olaraq, istifadənin pullu olacağını düşünməmə. Bu gün kimsə ödənişli etsə də, sabah vəziyyət əksinə dəyişə bilər. Çünki bu, xidmətin bir kateqoriyasıdır. Harada normal xidmət varsa, insanlar oraya üz tutacaqlar".

Sücaət Mehti

Qurgen Nersisyanın siyasi xarakteri maraqlı doğurur

"Bu xarakter də erməni xislətindəki dəyişməz prinsipləri saxlayıb"

Qarabağdakı separatçı rejimin başçısı Araik Arutyunyanın saxta "dövlət naziri" Ruben Vardanyan "vəzifəsindən" istefa verib. Qeyd edək ki, Rusiya vətəndaşlığından çıxarılan milyarder Ruben Vardanyan Azərbaycanın bu bölgəsində qanunsuz fəaliyyətlə məşğul olub. O, torpaqlarımızda milli sərvətlərin qanunsuz istismarı ilə məşğul olub.

Onun Qarabağda istənilən şəkildə qalması Azərbaycanın qanunlarına ziddir. Odur ki, Vardanyanın və onun kimi qanunsuz fəaliyyət göstərənlərin Azərbaycan ərazisini tərk etməsi vacibdir. Vardanyanın "müşaviri" Mesrop Arakelyan isə deyib ki, işdən çıxarılsa belə Qarabağı tərk etməyəcək: "Ruben Vardanyan "Artsax"ı tərk etmək niyyətində deyil. İstənilən dəyişiklikdən əvvəl onun "Artsax"a sədəqəti dəyişməz qalacaq və o, mövcud çağırışlara tab gətirmək üçün əlindən gələni edəcək". Tanınmış rusiyalı politoloq Sergey Markov deyib ki, Azərbaycan ekoloqlarının Laçın yolunda aksiyası böyük uğura gətirib çıxardı. O, Vardanyanın istefasının əsas səbəbi kimi, Azərbaycanın belə bir tələbə təzyiq etməsinə göstərib. Markov hesab edib ki, nə İrən, nə də Moskva Vardanyanı dəstəkləyib. Rusiyalı politoloqun sözlərinə görə, ermənilərin Qarabağdan köçü başlayacaq: "İndi aydındır ki, heç bir xüsusi maneə olmadan iki il yarımın sonra bütün Qarabağ Azərbaycanın nəzarətinə keçəcək".

Siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə bildirib ki, Rusiya sülhməramlı kontingentinin müvafiqi yerləşdiyi Azərbaycan ərazilərinə gələrək özünü "dövlət naziri" elan edən Ruben Vardanyanın xəyalları suya düşüb. Daha dəqiq desək, Vardanyanla yanaşı, onu himayə edən, qeyri-leqal gəlirlərini artırmaqda yardımçı olan Rusiya və Qərbin bu etap üçün oyunu pozulub. Analitik vurğulayıb ki, Ruben Vardanyan Kremlin əlindəki oyuncaqdır: "Moskva bu vəziyyətlə Cənubi Qafqaz üzrə hökumətlərə alternativ qüvvələr formalaşdırır. Ruben Vardanyan "Qarabağdakı məşqləri" onu Ermənistanla doğru itələyən prosesin yönünü təşkil edir. Yeni o, İrənün administrasiyasına alternativ və böyük rıçaqlara malik ola biləcək fiqur kimi yetişdirilir. Ancaq prosesin Azərbaycan torpaqları üzərindən aparılması Bakı üçün qəbul ediləməz bir tablodur. Bakı onu



"Ancaq Vardanyanın kreslodan düşürülməsi fonunda ən azından Azərbaycanla Qarabağ erməniləri arasındakı təmaslara maneə yaradan tel qırıldı"

"baş prokuroru" Qurgen Nersisyanın siyasi xarakteri maraqlı doğurur: "Bu xarakter də erməni xislətindəki dəyişməz prinsipləri saxlayıb, ancaq Vardanyanın kreslodan düşürülməsi fonunda ən azından Azərbaycanla Qarabağ erməniləri arasındakı təmaslara maneə yaradan tel qırıldı. Rusiya və Qərb Qurgen Nersisyanı istifadə edərək Azərbaycana qarşı yararlanmağa çalışa bilərlər. Ancaq Nersisyanın siyasi bağları məsələnin rəngini qarışdırır. Nersisyan haqqında hərtərəfli, genişspektrli məlumatlar azdır. Sadəcə iddia olunan budur ki, o, nüfuzlu milyarder Corc Sorosun şəbəkəsi ilə təmasdadır. Nikol Paşinyanın özünlə də Sorosla əlaqələrinə nəzərə alsaq, Nersisyanın Qarabağdakı "karyerası"nın perspektiv xətti şübhəli məqamları göz önündə cəmlənir".

A.Kərimov diqqətə çatdırıb ki, Vardanyan Prezident İlah Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Münhendə keçirilən görüşdən sonra "vəzifə" pilləkənindən yuxıdır: "Gümanla, Qərb Vardanyanı əvəz edən şəxs kimi Qurgeni tövsiyə edib. O mənada ki, Nersisyan Azərbaycanın şərtlərini qəbul etməyə, Bakının gündəliyi ilə hərəkət etməyə daha açıq bəyirir. Ancaq Cənubi Qafqazda Rusiyanın təsirləri daha geniş olduğundan sonrakı gedişat maraqlı doğurur. Azərbaycan proseslərdə manipulyasiyaya yol verilməməsi üçün əlindən gələni edəcək və mümkün variantlardan biri kimi Qarabağdakı erməni icması ilə təmasları intensiv fəzaya keçirəcək. Bakı bu istiqamətdə Qərbdə şərtlərini qəbul etməmiş kimi görünür, amma kartlar dəyişsə, ssenarilər də fərqli məcraya yönəle bilər".

İsmayıl Qocayev



Millət vəkili fasilədə TƏBİB-in rəhbərliyi ilə əlaqə saxlayıb

"Forma-88" göndərişinin ödənişli olması məsələsi düzgün deyil"

Millət vəkili Afət Həsənova əlillik təyinatı zamanı tibb müəssisələrində "Forma-88"-in ödənişli olmasından şikayətlənib. Deputat bildirib ki, əlilliyin qiymətləndirilməsi ilə bağlı bir sıra şikayətlər var.

O qeyd edib ki, əlillik təyinatında verilən imtinalarda əsas səbəblərdən biri tibb müəssisələrinin tərəfindən göndərilən "Forma-88"-in düzgün doldurulmaması ilə bağlıdır: "Son vaxtlar narazılıqlar siyahısına yenisi də əlavə olunub. Hazırda ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısı və tariflər təsdiq edilərkən "Forma-88" də ödənişli xidmət növlərinə daxil edilib. Xidmət haqqı da təxminən 41 manat təşkil edir. Mənə aydın olmayan məqamlardan biri də özəl sektordən heç də fərqlənməyən bu məbləğin hansı meyarlar əsasında və nələyə istinad edilərək müəyyənləşdirilməsidir. Həmçinin ödənişli tibbi xidmətlər siyahısında aztəminatlı ailələr hansı formada nəzərə alınıb? Bu da istə-istəməz haqlı narazılıqlara səbəb olur. Təklif edirəm ki, tibbi xidmətlərdən ödənişsiz yararlanmaq hüququna malik olan şəxslərin siyahısına yenidən baxılsın".

Milli Məclisin Əmək və Əhalinin sosial siyasət komitəsinin sədri Musa Quliyev "Forma-88" göndərişinin ödənişli olması məsələsinə aydınlıq gətirib. Deputat göndərişin ödənişsiz olduğunu bildirib: "'Forma-88" göndərişinin ödənişli olması məsələsi düzgün deyil. Mən fasilədə TƏBİB-in rəhbərliyi ilə əlaqə saxladım. Onlar da ödənişli olmadığını bildirdilər. Belə bir qanunvericilik tələbi yoxdur. Onu da qeyd edirəm ki, "Forma-88" göndərişinin ödənişli edən qanunu pozurlar və cəzalarını almıdılar".

Qeyd edək ki, "Forma-88" göndərişinin ödənişli olması barədə xəbərlər yayılmışdı.

İsmayıl

Pekin sülh təklifləri reallaşmayacaq

Çinin Rusiya ilə Ukrayna arasında barışdırıcı missiya rolu oynaması inandırıcı görünür



Ukraynada müharibənin davamı Çinə Qərblə münasibətlərdə əlavə problemlər yaradıb

Ukrayna müharibəyə dair Çinin təklif etdiyi sülh planını nəzərdən keçirir. Bunu Ukrayna lideri Volodimir Zelenski bildirib. Sözügedən sənədlə tam tanış olmadığını qeyd edən Zelenski bu istiqamətdə diplomatların görüşüünü və hələlik bu sənədə "diaqnoz qoymaq" üçün hələ tez olduğunu deyib.

Qeyd edək ki, Çin dəfələrlə sülhə çağırırsa da, Moskvanı təcrüd etmək üçün Qərbin təzyiqlərinə müqavimət göstərərək rusiyalı həmkarı Vladimir Putinin yanında olub.

Çin həmçinin Rusiya ilə ticarət gücləndirib və xüsusilə Rusiyanın enerji ixracatının istəklisi olub, Rusiyanın sanksiyalarından əziyyət çəkən iqtisadiyyatına həyat ipi verib. Bu realiaqlar fonunda Çinin Rusiya ilə Ukrayna arasında barışdırıcı missiya rolu oynaması inandırıcı görünür.

Politoloq Azər Rəşidoğlunun "Şərq"ə açıqlamasına görə, Çinin "sülh planı" atəşkəs çağırışı və Ukrayna silah tedarikünü dayandırmasını ehtiva edir. A.Rəşidoğlu bildirib ki, Putin, Ukraynanın müttəfiqlərinin dəstəklədiyi və Rusiya qoşunlarının çıxarılmasını və hərbi əməliyyatların dayandırılmasını tələbinə qarşı BMT Baş Assambleyasının 24 fevral hadisələrinin ildönümünə həsr olunmuş layihə ilə rəqabət aparmaq üçün yeni qətnamə layihəsini təklif edə bilər: "Çinin "sülh planı"nın uğur qazanma şansı az olsa da, ABŞ müttəfiqləri bu təklifin "Global Cənub" ölkələrində rezonans doğuracağından və BMT-də potensial olaraq səs qazanacağından narahatdırlar. Onu da unutmamaq olmasın ki, Ukrayna böhranı Çin iqtisadiyyatının xeyrinə işləyir. Qərblə Rusiyanın Ukrayna uğrunda mübarizəsi nəticəsində Çin dünya iqtisadiyyatında liderliyi təzliklə ələ keçirə bilər. 1973-cü ildə Ərəb-İsraill müharibəsi zamanı ərəb dövlətləri koalisiyası ABŞ ilə Qərbi Avropa ölkələrinə neft satışına embargo tətbiq etdiklərindən qiymətlər qalxdı. 1973-cü ilin oktyabrından 1974-cü ilin martınadək yanacaq böhranı yarandırdığından Amerikada avtomobil istehsalı çökdü. Bu gün Qərblə Rusiyadan iqtisadi və enerji asılılığını azaltmaq üçün Transxəzər layihələrinin reallaşdırılmasına əvvəlkindən daha böyük həvəslə çalışır. Eyni zamanda İranın global enerji (əsasən qaz) bazarına yenidən daxil olması istiqamətində addımları sürətləndirə bilər. Avropa və Çin arasında yükdaşımaqların digər dəhlizlərə, o cümlədən də Azərbaycanın yerləşdiyi Orta Dəhlizə ötürülməsi istiqamətində addımların atılması da qaçılmazdır".

Politoloqun sözlərinə görə, qəbul edilən sanksiyaların nəticələri orta və uzunmüddətli dövrdə özünü daha açıq göstərəcək: "Çin bəlkə də dövlət olaraq bu sanksiyalara qoşulmayacaq, ancaq Çin şirkətlərinin çoxu bu sanksiyalara əməl etməli və bu məcburiyyətdə qalacaq. Çünki Çin də Qərblə iqtisadiyyatından asılıdır, onlarla ciddi əməkdaşlıq edir. Bununla Rusiya sərəmərəliliyi onsuz

dan və BMT-də potensial olaraq səs qazanacağından narahatdırlar. Onu da unutmamaq olmasın ki, Ukrayna böhranı Çin iqtisadiyyatının xeyrinə işləyir. Qərblə Rusiyanın Ukrayna uğrunda mübarizəsi nəticəsində Çin dünya iqtisadiyyatında liderliyi təzliklə ələ keçirə bilər. 1973-cü ildə Ərəb-İsraill müharibəsi zamanı ərəb dövlətləri koalisiyası ABŞ ilə Qərbi Avropa ölkələrinə neft satışına embargo tətbiq etdiklərindən qiymətlər qalxdı. 1973-cü ilin oktyabrından 1974-cü ilin martınadək yanacaq böhranı yarandırdığından Amerikada avtomobil istehsalı çökdü. Bu gün Qərblə Rusiyadan iqtisadi və enerji asılılığını azaltmaq üçün Transxəzər layihələrinin reallaşdırılmasına əvvəlkindən daha böyük həvəslə çalışır. Eyni zamanda İranın global enerji (əsasən qaz) bazarına yenidən daxil olması istiqamətində addımları sürətləndirə bilər. Avropa və Çin arasında yükdaşımaqların digər dəhlizlərə, o cümlədən də Azərbaycanın yerləşdiyi Orta Dəhlizə ötürülməsi istiqamətində addımların atılması da qaçılmazdır".

Politoloqun sözlərinə görə, qəbul edilən sanksiyaların nəticələri orta və uzunmüddətli dövrdə özünü daha açıq göstərəcək: "Çin bəlkə də dövlət olaraq bu sanksiyalara qoşulmayacaq, ancaq Çin şirkətlərinin çoxu bu sanksiyalara əməl etməli və bu məcburiyyətdə qalacaq. Çünki Çin də Qərblə iqtisadiyyatından asılıdır, onlarla ciddi əməkdaşlıq edir. Bununla Rusiya sərəmərəliliyi onsuz

da çox aşağı olan iqtisadiyyatını bir qədər də çətin vəziyyətə salır. Tətbiq edilən texnologiya sanksiyaları bu iqtisadiyyatın sərəmərəliliyini daha da aşağı salacaq, iqtisadiyyat global dəyər zəncirindəki mövcud mövqelərinin əhəmiyyətli hissəsini itirəcək və əvvəlki illərlə müqayisədə Çindən daha çox asılı vəziyyətə düşəcək. Bu vəziyyətdə Rusiya iqtisadiyyatı üçün əsas pozitiv təsir enerji, qida və metal qiymətlərinin yüksəlməsidir. Bu təsir də itirdikləri qarşısında ələ də əhəmiyyətli deyil".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə "Şərq"ə açıqlamasında deyib ki, Pekin Rusiyanın Ukraynada işğalçı müharibəsinə görə Qərbin sanksiyaları ilə üzlaşmaq istəmir: "Çinin özü çox ağır vəziyyətdədir. Ukraynada müharibənin davamı Çinə Qərblə münasibətlərdə əlavə problemlər yaradıb, bu, Çin iqtisadiyyatına və ticarət əlaqələrinə mənfi təsir edib. Pekin Rusiyanın Ukraynadakı işğalçı müharibəsinə görə Qərbin sanksiyaları ilə üzlaşmaq istəmir.

Çin lideri Si Tsinpinin müharibənin dayandırılmasıyla bağlı təkliflərini oxudum. Konkret heç nə yoxdur. Çin özünü "sülhpərvər" göstərmək üçün 12 maddəlik təklif hazırlayıb və həmin sənədi həm Moskvaya, həm də Kiyevə göndərib.

Hamısı ümumi, bir ildir hamının dediyi sözlərin toplusudur. Bu mənada

Pekin sülh təklifləri reallaşmayacaq. Çünki bu təkliflərin içərisində Ukraynaya silah və hərbi texnikanın verilməsinin dayandırılması bəndi də var. Bunun reallaşması mümkün deyil. Kremlin özü də Pekinin təkliflərinə marağ göstərmir. Kremlin Pekindən əsas istəyi iki ölkənin birgə səyləri ilə Amerikanın hegemonluğuna son qoyaraq çoxqütblü dünya formalaşdırmaqdır. Pekin çoxqütblü dünyanın formalaşdırılmasının tərəfdarıdır, ancaq Kreml kimi Qərblə açıq qarşıdurmanın əleyhinədir. Müharibənin dayandırılması üçün tək bir şərt var, Rusiya qoşunlarını geri çəkməlidir. Çin bunu Rusiyadan tələb etmədiyi müddətdə heç bir barışdırıcı missiyadan söhbət gədməz".

Şəymən

Rusiya, İran, Suriya və Türkiyənin xarici siyasət idarələrinin rəhbərləri dördtərəfli formatda görüşəcəklər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd edilib ki, Rusiya Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşmasına kömək edir və tezliklə İran danışıqlar prosesinə qoşulacaq.

Xatırladaq ki, 2022-ci ilin sonunda Rusiya, Türkiyə və Suriya Müdafiə nazirliklərinin rəhbərləri Moskvada gö-



İlk raund başlayır, Kremlin yeni planı var

Türkiyəni Suriyanın şimalından çıxarmaq istəyir

rüşüblər. Daha sonra Türkiyə və Suriya müdafiə nazirləri 11 ildən sonra ilk dəfə görüş keçiriblər. Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov xatırladı ki, Moskvada üç tərəf gələcək birgə işi əlaqələndirmək üçün ekspert mexanizmi yaradıb və onun əsas istiqamətlərini müəyyənləşdirib.

Daha sonra danışıqlar prosesinə İran da qatılmağa qərar verib. Rusiya tərəfi İranın regional rolunu və Türkiyə və Suriya ilə əlaqələrinin xarakterini nəzərə alaraq bu təşəbbüsü dəstəkləyib. Boqdanov qeyd edib ki, həm Ankara, həm də Dəməşq Tehranla danışıqlara qoşulmağa razılışıblar.

Suriya məsələsinin nizamlanması "Cənəvrə variantı" və "Astana formatı" olduğunu deyən "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları" Mərkəzinin sədri, politoloq Samir Hümətov "Şərq"ə bildirib ki, Astana formatı əsasən İran, Rusiya və Türkiyə liderlərinin birgə fəaliyyəti ilə bağlıdır. "Son vaxtlar Bəşər Əsəd rejimi Ankara tərəfindən ciddi qəbul edilmir. Yeni artıq onun legitimliyini itirdiyi deyilir. Beynəlxalq ictimaiyyət də bu məsələyə köklənib. Amma Rusiya və İran Əsədi hakimiyyətdə saxlaya bildi. İndi rəsmi Moskva Türkiyə və Suriya arasındakı münasibətlərin yaxşılaşmasını istəyir. Əslində Kremlin planı uzun müddətdir və Türkiyəni Suriyanın şimalından çıxarmağa hesablanıb. Çünki Suriya tərəfi danışıqlara yalnız Türkiyənin ərazisini tərk edəcəyi təqdirdə başlayacağını söyləyir. Ankara isə təminat olmadan sözügedən ərazidən çıxmayacağını bəyan edir. Təminat isə PKK, YPG kimi terror təşkilatlarının təminatıdır. Bu terror qruplaşmaları isə İran, ABŞ və Suriya tərəfindən dəstəklənir".

riya tərəfi danışıqlara yalnız Türkiyənin ərazisini tərk edəcəyi təqdirdə başlayacağını söyləyir. Ankara isə təminat olmadan sözügedən ərazidən çıxmayacağını bəyan edir. Təminat isə PKK, YPG kimi terror təşkilatlarının təminatıdır. Bu terror qruplaşmaları isə İran, ABŞ və Suriya tərəfindən dəstəklənir".

Ekspertin sözlərinə görə, indiki məqamda münasibətlər gərgin olaraq qalır: "Ümumiyyətlə, Türkiyə tərəfi torpaqlarında olan 3,6 milyonluq suriyalı qaçqını geri qaytarmaq istəyir. Amma bunun yeni dalğının başlamasına səbəb olmasından çəkinir. Çünki yeni dalğa baş versə, 3,6 milyon 7-8 milyon olaraq geri qayıda bilər. Digər tərəfdən, danışıqların baş tutması ehtimalı təbiidir. Ancaq burada cənub qonşumuzun da öz məqsədləri var. Rəsmi Moskva və Tehran arxa planda Suriya uğrunda rəqabət aparır. O baxımdan da danışıqlar masasının ilk raundunda Türkiyə, Rusiya və Suriyanın iştirak edəcəyini düşünürəm. Müəyyən bir razılışmanın ardından isə İran da buna qoşula bilər. İndiki vəziyyətdə Türkiyə regionun stabilizəməsinə çalışır. Bunun nə qədər mümkün olacağı sual altındadır. Yəni görüşün keçirilməsi, nəticənin uğurlu olacağından xəbər vermir. Bu, sadəcə olaraq ilkin danışıqlar masası kimi dəyərləndirilməlidir".

Nihat Müzəffər


"Qəbiristanlıqlar bələdiyyələrin tabeliyinə keçəndə nə dəyişəcək?"

Vüqar Tofiqli: "Bəli, qəbiristanlıqlar pulsuz olacaq. Amma bunun üçün hər bir vətəndaşın vaxtli-vaxtında vergiləri ödəməsi lazımdır"

Qəbiristanlıqların bələdiyyələrə verilməsi yene gündəmdədir. Bu təkliflə millət vəkili Siyavuş Novruzov çıxış edib. Milli Məclisin "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2022-ci il üzrə) məruzə"nin müzakirəsi zamanı Parlament Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bələdiyyələrlə bağlı bir neçə təklif irəli sürüb.

Bələdiyyə üzvlərinin sayının azaldılmasının vacib olduğunu deyən millət vəkili böyük şəhər bələdiyyələrinin yaradılmasından danışdı: "Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərdə Böyük Şəhər bələdiyyələri yaradılmalıdır. Bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi və elektron xəritələrin verilməsi prosesi başa çatmalıdır. Qəbiristanlıqların da bələdiyyələrə verilməsi təmin olunmalıdır. Hazırda bununla bağlı müzakirələr aparılır və inanırıam ki, yaxın gələcəkdə həllini tapacaq".

Bələdiyyələrlə bağlı müzakirələr illərdir aparılır, lakin hələ də ortada konkret bir nəticə yoxdur. Bələdiyyələr hələ ki yalnız ittiham edilir; torpaqların satılması, sənədsiz evlərin qeydiyyatının aparılmaması və sair məsələlərdə. Qəbiristanlıqların bələdiyyələrin tabeliyinə verilməsi də yeni təklif deyil. Bu məsələ də uzun zamanlıdır, lakin görünən budur ki, hansısa qurumlar qəbiristanlıqları əldən vermək istəmir. Bu məsələ dəfələrlə Parlamentdə qaldırılırsa da, qanunverici orqan olan Milli Məclis bir qərar verə bilmir. Xatırladaq ki, ədliyyə nazirinin müavini Vilayət Zəhrov bir müddət əvvəl elə məhz bu illik məruzədə qəbiristanlıqların bələdiyyələrə tam təhvil verilməsi prosesi hələ başa çatmayıb. Na-



Müraciətlər həddindən artıqdır

Vətəndaşlar evlərini, sahibkarlar isə bizneslərini qanuniləşdirə bilmirlər

"Ölkə boyu 2007-ci ilədək verilən bələdiyyə torpaq sənədlərinin tənini və onlar üzrə işlər aparılması ciddi problemə çevrilib. Vətəndaşlar evlərini, sahibkarlar isə bizneslərini qanuniləşdirə bilmirlər". Bunu Parlament iclasında deputat Razi Nurullayev deyib.

O qeyd edib ki, vətəndaşlar və sahibkarlar mülkiyyətlərini kapital kimi istifadə edə, girov qasa, kredit götürə bilmirlər: "Əlavə olaraq deyim ki, tam məskunlaşdırılmış kənd təsərrüfatı və örs sahələrində sənədləşdirmə işləri də aparmaq olmur. Əsas kimi 1963-cü ilin Sovet xəritəsi götürülür. Bir kəndin ortasında və yaxud yaşayış evləri ilə əhatə olunmuş torpaqlar belə örs sahəsi kimi gədir və bələdiyyələr o əraziləri vətəndaşa ev tikintisi üçün verə bilmir. Sual olunur ki, özündən və ya digər yaşayış məssivlərinin ortasında 2-3 hektarlıq yerdə örs sahəsi ola bilərmi? Bu məsələlərin tezliklə qanuniləşdirilməsi vacibdir ki, qanunsuz tikililərin sayı çoxalmasın, heç olmasa, sabit qalsın. Rayonlar üzrə elektron xəritələrin gecikdirilməsi normal inkişaf və planlaşdırma üçün ciddi problemlər yaradır. Bələdiyyələr xəritə olmadan öz torpaqlarını necə tanıсын, necə icarəyə versin və necə idarə etsin? İllərdir eşidirik ki, elektron xəritələr təqdim



ediləcək və illər də bitmir. Bu məsələnin bir izahı varmı? İstərdim ki, Əmlak Məsələləri Dövlət Xidməti və onun tabeliyində olan xidmətlər nəhayət ki, bu problemlərə aydınlıq gətirsinlər".

Parlament üzvü vurğulayıb ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan reyestr xidməti torpaq, əmlak çıxarışları üçün iki dəfə - 125 və 235 manat, ümumilikdə 360 manat ödəniş alır: "Sonuncu mərhələdə imtina verilir və ödəniş geri qaytarılır. Onlar çox gözəl bilir ki, konkret yerlər üzrə təqdim edilən sənədlər sonunda geri qaytarılacaq, təcrübədə də var. Çünki konkret yerlər üzrə problemlər onlara məlumdur. Bəs onda o sənədləri niyə qəbul edib sonra da imtina edirsiniz? Vətəndaşlar mənə deyir ki, yəqin ki, oyunlar 360 manatın başındadır? Axı belə olmaz".

R.Nurullayev əlavə edib ki, bələdiyyənin sərəncamında olan torpaq sahəsinin təyinatı örs olduğu halda qanunsuz əkin sahə-

sine çevrilmiş sahələri sənədləşdirə bilmir: "Bələdiyyələr bu torpaqların örs sahəsinə qaytarılması üçün müraciət edir və imtinalar gəlir. Burada heç bir məntiq yoxdur. Ya ərazi örs sahəsinə, yəni əvvəlki statusuna qaytarılmalı və bu sənədlə sübut olunmalı, ya da təyinatı dəyişdirilməlidir. Bu məsələ niyə havadan asılı qalsın, narazılıq yaratsın və bələdiyyə də fəaliyyət göstərə bilməsin? Əmlak Məsələləri Dövlət Xidmətinin bu məsələyə aydınlıq gətirməsini istəyirəm. Torpaq sürüşmələri haqqında danışmaq istəyirəm. Vətəndaş, sahibkar torpaq sahəsi alıb və onun koordinatları dövlət aktında, çıxarışda qeyd edilib. Daşınmaz Əmlakın Dövlət Kadastro və Reyestr Xidməti elektron vasitələrlə yeri yenedən ölçür və torpaq sahəsi bəzən on metrliklə sürüşür. Nəticədə vətəndaşlar və sahibkarlar arasında münafiqə yaranır. Elə ərazilər var ki, torpağın qiyməti çox bahadır və heç kim bir qarış yerini belə güzəştə getmək istəmir. Bu sahədə olan narazılıq və problemi həll etmək üçün hansı addımlar atılır, nələz edilib və nələz ediləcək, həll yolu nədir kimi suallara da Əmlak Məsələləri Dövlət Xidmətinin aydınlıq gətirməsini istəyirəm. Həqiqətən də, edilən müraciətlər həddindən artıqdır".

İsmayıl

Mələhət Rzayeva

"Vardanyan "A" planı idi, bəs "B" planı nədir?"

Azərbaycan ərazisini tərk etməyə qədr onunla mübarizəmiz başa çatmayıb



Xankəndidəki separatçı tör-küntülərinin "dövlət naziri" Ruben Vardanyan "postu"nu itirib. Separatçıların "başçısı" Arak Arutyunyan Ruben Vardanyanın "vəzifə"sindən azad olduğunu elan edib. Vardanyanı qondarma rejimin "baş prokuroru" Qurban Nersisyan əvəz edəcək.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münhendə keçirilən "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda baş tutan plenar iclasda çıxışı zamanı demişdi ki, Azərbaycan Qarabağın erməni icmasının nümayəndələri ilə praktiki kommunikasiyalara başlamağa hazırdır: "Bu gün mən bunu Dövlət katibi Blinkenin iştirakı ilə erməni həmkarıma bildirdim. Lakin biz buna o halda başlaya bilərik ki, Rusiya vətəndaşı, kriminal oliquar, Avropada pulların yuyulması ilə məşğul olmuş Ruben Vardanyan ərazimizi tərk etsin".

Qeyd edək ki, "Troika Dialog" investisiya bankının sahibi kimi tanınan Ruben Vardanyan ötən il Rusiya vətəndaşlığından imtina edərək Qarabağa gəlmişdi. O həm də beynəlxalq araşdırma mərkəzlərinin hesabatlarında Kremlin oliquar məmurlarının Rusiya büdcəsindən oğurladıqları milyardları ofşor hesablara köçürməsi ilə tanınır.

Separatçı rejimin "dövlət naziri"nin vəzifədən azad edilməsinə münasibət bildiren hərbi ekspert Ədalət Verdiev "Şərq"ə açıqlamasında bildirib ki, Nersisyanın "dövlət naziri" olmasından sonra dəyişiklik gözlənməliyin: "Azərbaycanın Qarabağdakı separatçı rejimə təsir imkanları mövcuddur. Mühüm olan separatçı rejimin silahlarla birgə Qarabağdan təmizlənməsidir. Moskva Qarabağdakı proseslərə müəyyən qədər təsir imkanına malikdir. Nersisyan Moskvanın təsiri altında olan

Araik kimidir. Birgə bəyanatın şərtlərinin yerinə yetirilməsinə nail olmalıyıq".

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov mövzuya münasibət bildirib: "Vardanyan "A" planı idi. Baxaq, görək, "B" planı nədir? Əlibanı başa qatdırana qədər israrlı olmalıyıq".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu söyləyib ki, Laçın yolundakı etirazın Ruben Vardanyanla əlaqəsi yoxdur: "Etirazın tələbi Qarabağdakı yataqlarda

monitorinqə imkan verilməsiylə bağlıdır. Bu tələbimiz yerinə yetirilməyib. Ruben Vardanyan "dövlət naziri" vəzifəsindən istefaya göndərildi deyər etirazın dayandırılması doğru olmaz. Fikrimcə, etiraz Laçın yolunun qurtaracağında sərhəd və gömrük xidmətimiz yaradıldıqdan sonra başa çatmalıdır. O ki qaldı Ruben Vardanyana, onun iki seçimi qalıb: ya Qarabağda qalıb bizə problem yaratmaqda davam edəcək, ya da bunun mənasız olduğunu anlayıb maliyyəsinə və biznesini idarə edəcək ölkələrdən birinə köçəcək. Ruben Vardanyan Azərbaycan ərazisini tərk etməyə qədr onunla mübarizəmiz başa çatmayıb.

Ruben Vardanyan aldadıldığını (Kreml göndərdi, ancaq arxasında dayanmadı) və zərbə aldığı (yerli separatçılar ona əvvəlcə "vəzifə" verdilər, bir neçə ay sonra atdılar bayıra) anlayıb. "Qarabağda yaşayan ermənilərin hamıya - ədalətə, hakimiyyətə

və gələcəyə inamları itib" deyən Vardanyan inam olmadan mübarizənin nəticə verməyəcəyini bildirib. Vardanyanın bu sözləri acı etirafdır. O, faktiki Qarabağ separatçılarının Ermənistan və dünyadakı erməni lobbisi ilə birgə Azərbaycana qarşı mübarizəsinin nəticə vermədiyini demək istəyib. Ancaq beyin bütün hallarda zəherlidir. Vardanyan çıxışının son cümləsində Qarabağ ermənilərini "müstəqillik" yolundan dönməməyə çağırıb".

REAL Partiyasının sədr müavini Natiq Cəfəri: "Vardanyan faktiki olaraq İlham Əliyevin qərarı ilə vəzifədən azad olundu - bu həm Qarabağda yaşayan erməni əsilli azərbaycanlılarla icmalararası dialoqun başlanması, həm ekoaksiyanın dayandırılması, həm də Kremlin bölgəmişdə oyunlarının pozulması üçün vacib addımdır. Böyük qələbələr kiçik addımlarla olur".

Aygün Tahir



və Niderland parlamentinin binası qarşısında günlərlə sükut aksiyası keçirmişdilər. Eyni zamanda erməni lobbisi Haqqada Beynəlxalq Ədalət Məhkəməsi qarşısında da aksiya keçirərək Laçın-Xankəndi yolundakı aksiyaya "kommunal böhran" donu geyindirməyə çalışırdı. Aksiyanın Azərbaycan hökuməti tərəfindən keçirilməsi kimi qələmə verməyə cəhd göstərirdi. Ümid edirdilər

Erməni lobbisi məyus duruma düşüb

Bu o deməkdir ki, artıq dünya Azərbaycan həqiqətlərini qəbul edir

"Erməni lobbisi ötən ilin dekabrın 12-də Laçın-Xankəndi yolunda Azərbaycanın faydalı qazıntılarının qanunsuz istismarına qarşı ekofəalları və QHT nümayəndələrinin etiraz aksiyası ilə bağlı qarayaxma kampaniyasını davam etdirir".

Bunu "Şərq"ə açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib.

Ekspert bildirib ki, hətta bu kampaniyaya müxtəlif ölkələri, eləcə də beynəlxalq təşkilatları da cəlb ediblər: "Yanvarın 18-də Avropa Parlamentinin, yanvarın 21-də isə Niderland Parlamentinin Azərbaycanın əleyhinə növbəti ermənipərəst qətnəmə qəbul etmələri bu kampaniyanın tərkib hissəsidir. Çünki qətnəmələrin qəbul edilməsindən əvvəl erməni icma strukturları Avropa Parlamentinin

ki, Ermənistanın bununla bağlı Beynəlxalq Ədalət Məhkəməsinə etdiyi müraciətə müsbət cavab alaçaqlar".

F.Hüseynzadə vurğulayıb ki, Ermənistanın bu qondarma müraciətinə qarşı

Niderlanddakı soydaşlarımız yanvarın 30-dan başlayaraq Haqqada Məhkəməsi qarşısında 3 günlük etiraz aksiyası keçiriblər: "Fevralın 23-də Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın bu iddiasını qəbul etməyib. Əs-

linde, bununla Ermənistanın və hesabına yaşadığı erməni lobbisinin növbəti yalanı və saxtakarlığı üzə çıxdı. Göründüyü kimi, Ermənistanın əsassız tələbi rədd edilib. Erməni lobbisi də məyus duruma düşüb. Bu o deməkdir ki, artıq dünya Azərbaycan həqiqətlərini qəbul edir. Azərbaycan xalqı isə qətiyyət göstərərək Laçın-Xankəndi yolunda öz haqlarını bu gün də tələb edir".

İsmayıl

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərində soyqırımı aktı törətdilər. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayın iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər.

Şəhəri tərk edən əhali pusquya salın-



"Xocalı şəhidlərinin qanı yerdə qalmadı"

Millət vəkili: "2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni realıq yaratdı"

dı və Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donurma nəticəsində həlak oldular. Yalnız çox az sayda əhali Azərbaycanın nəzarətində olan Ağdam şəhərinə çata bildilər. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirib. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla öldürülüb. 150 nəfərin taleyi isə bugünkü naməlum qalıb.

Millət vəkili, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov "Şərq"ə açıqlamasında bildirib ki, qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işğalın nəticəsində xarabalığa çevrildi. Deputat qeyd edib ki, ermənilərin insanlığı sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhəri tamamilə dağıldıb:

"Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib. Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımına Ulu Öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilərək bu soyqırımın, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olduğu vurğulanmışdır. Mehiz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etmişdi. Xocalı soyqırımı əsrin Holokost, Oradur, Lidisa, Xatın və Sonqmi, Srebrenitsa kimi dəh-

şətli faciələri ilə bir sırada dayanır. Azərbaycan xalqının XX əsrdə üzleşdiyi dəhşətli Xocalı faciəsi yalnız soyqırım kimi insanlıq tarixinə düsmüş bu qanlı olaylarla müqayisə oluna bilər. XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir.

Dünya miqyasında tanınması istiqamətində aparılan sistemli işin nəticəsi olaraq Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi çağırış verilib. Xocalı soyqırımı bu günə qədər ABŞ-nin 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınmışdır. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İOT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikədə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılması "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər" kimi müəyyən etmişdi. Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya Ədalət" kampaniyası əvəzlənməz əhəmiyyətə malikdir. "Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilməmişdi. Kampaniyaya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. Ermənilərin

Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malik olan "Justice for Khojaly" informasiya portalı təbliğat və maarifləndirmə işlərində geniş istifadə oluna bilər. Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında yaşayır. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə "Ana harayı" abidəsi önündə anım mərasimi keçirilir. XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 30-cu ildönümü ilə əlaqədar Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse-prezident xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilib".

Parlament üzvü vurğulayıb ki, Xocalı faciəsi təsadüfi hadisə deyil: "Xocalı faciəsinin törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Prezident cənab İlham Əliyevin "Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi" sözləri dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməsi siyasətinin əsasını təşkil edir. Prezident, müəzəffər Ali Baş Komandan cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni realıq yaratdı, "dəmir yumruq" qalıb gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi".

İsmayıl Qocayev

Azərbaycanda 5 və ya 6 mərtəbəli binaların tikilməsi real deyil

Deputatın təklifini azad olunmuş ərazilərdə, respublikanın digər böyük şəhərlərində reallaşdırmaq olar

"5 və maksimum 6 mərtəbədən yüksək binaların tikilməsini qadağan etmək lazımdır". Bunu Milli Məclisin dünən keçirilən iclasında deputat Nəqif Həməzəyev deyib. Deputatın sözlərinə görə, binalar seymisik izalyatorlar əsasında tikilməli, mövcud binalara bu avadanlıqlar yerləşdirilməlidir: "Əvvəllər çox ciddi nəzarət var idi. Lakin indi bu sahədə özbaşınalıq var.

Təəssüflər olsun ki, hətta Gəncə və ətraf ərazilərdə çoxmərtəbəli binalar tikilir. Binalar tikilir və vətəndaşların öhdəsinə verilir ki, evlərini təmir etsinlər. Təmir nəticəsində çoxlu qanun pozuntularına rast gəlinir. Lazımı sütunlar vətəndaşlar tərəfindən yarasız vəziyyətə salınır. Bina tikən şirkətlər tam təmirli formada binaları sakinlərə verməlidirlər. Bu məsələlərə nəzarət etməsək, Azərbaycan ərazisində, xüsusilə Gəncə ərazisində böyük fəlakətə olma ehtimalı var".

Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev millət vəkili üçün təklifini dəstəkləyir, əmma bunun reallıqdan kənar olduğunu zənn edir: "Paytaxtda sökülməli olan yüzlərlə qəzalı və istismar müddətini bitirmiş binalar var. Bu binaların söküntüsünü də özəl



1500-2000 manatdan vətəndaşlara satır. Amma həmin MTK üçün maksimum 5 mərtəbəli bina tələbi qoyulsa, o, baha qiymətə aldıqı torpaq sahəsində tikdiyi binanın kvadratını 5000 manatdan satmalı olacaq ki, gəlir xərci kompensasiya edə bilsin".

Ekspertin sözlərinə görə, deputatın təklifini azad olunmuş ərazilərdə, respublikanın digər böyük şəhərlərində reallaşdırmaq olar. Hansı ki

o şəhərlərdə torpaq ərazisini nisbətən ucuz qiymətə əldə etmək mümkün olsun: "Əslində buna bənzər layihə Ağ Şəhərdə reallaşdırılıb. Dövlət ərazini çirkəbdən təmizləyib, tikinti şirkətlərinə göstəriş verdi ki, konkret layihəyə uyğun binalar tikib sata bilsiniz. Şirkətlər də torpaq sahəsini dövlət tərəfindən pulsuz əldə etdiklərinə görə, 6-8 mərtəbəli binalar tikib satdılar. Amma paytaxtın digər ərazilərində bu cür layihələrin reallaşdırılması ehtimalı çox aşağıdır. Yuxarıda da qeyd etdiyim kimi, paytaxt Bakı və ətrafında ümumi olaraq 11 min istismar müddəti bitmiş köhnə, çoxmənzilli yaşayış binaları var, hansı ki onlar iki, üç, dörd və beşmərtəbəli binalardır".

Şəymən



Azərbaycan Respublikasının
Mediyanın İnkişafı Agentliyi

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Elm adamları tərəfindən yazılan araşdırma materiallarında çətin anlaşılan terminlərdən geniş istifadə olunur. Həmin termin və anlayışları elmi-publisistik məqalə və sənədi filmlərin, xəbərlərin dili ilə ictimaiyyət üçün daha anlaşılan etmək, düzgün informasiya körpüsü yaratmaq isə jurnalistikanın vəzifəsidir. Hansı ölkələrdə ki jurnalistikanın bu qolu formalaşmayıb, həmin ölkələrdə əhəmiyyətli informasiya kəsiri davamlı bir model kimi qalmaqdadır. Bu da elm adamları və ictimaiyyət arasında açıq dialoqu məhdudlaşdırır və məlumatların birbaşa ünsiyyət prosesinə keçməsinə mane olur.

Buna rəğmən elmi jurnalistikanın inkişafı çox ləngiyib. Dünya miqyasında bu sahədə qəzet və jurnalların sayının daildən-ile azaldığı müşahidə olunmaqdadır.

Əvvəllər Azərbaycanda bu sahədə ixtisaslaşan elmi jurnallar çıxardı, qəzet səhifələrində tez-tez elmi məqalələrə rast gəlinirdi. Amma indi müasir informasiya banklarında belə milli məzmununda bu sahəyə aid məlumat əldə etmək müşkül məsələyə çevrilib. Ali təhsil ocaqlarının Jurnalistika fakültələrində bir fənn kimi də tədris olunan "elmi jurnalistika" elm və onun populyarlaşması yolunda bəlkə də, ən böyük əngəllərdən biridir.

Qeyd edək ki, bir müddət əvvəl akademik Akif Əliyev AMEA-nın Rəyasət heyətinin iclasında bu barədə ölkə ictimaiyyətinə çağırış etmişdi ki, elmi jurnalistika anlayışına sahib çox az insan var. Universitetlərdə elmi jurnalistika ixtisasının yaradılmasına ehtiyac var. O qeyd edib ki, tədrisdə jurnalistika istiqaməti canlanmalıdır.

Akademikin tələbi əsassız deyil. Elmi jurnalistika Azərbaycanda mövcud deyil, universitetlərdə də tədris olunmur. Ən maraqlı, önəmli, böyük auditoriya toplayan, çox məsuliyyət tələb edən, vaxt aparən, qonorar qazandıran məqalə və ya sənədi filmlər məhz elm əsasında hazırlananlardır. Məsələn, ən böyük auditoriya toplayan dedikdə etiraf etməliyik ki, "National Geographic", "Discovery", "Animal Planet" və digər jurnallar, həmçinin televiziya kanallarında izlədiklərimiz ictimaiyyətin hər təbəqəsinin diqqətini çəkir. Siyasət, iqtisadiyyat, idman, kriminal və şou-biznes mövzularından birini bəyənənməyən ola bilər, amma elmi əsaslı tədqimatlar hər kəsin marağı-

nı cəlb edir. Yeni müasir cəmiyyətin iki güclü sütunu olan elm və jurnalistika elmi jurnalistikanın əsas dominləridir. Onun obyektı elmdir və sosial mediada elm haqqında ictimai rəyi bərqərar edir. Elm ilə ictimaiyyətin əlaqələnməsində, elmi dünyagörüşün inkişafında model olan elmi jurnalistika alim və jurnalistlər arasında əməkdaşlığı bir normaya çevirir və yeni media sahəsini formalaşdırır. Elm ələmi ilə media arasında rabitə yaradaraq ictimai düşüncədə elmi populyarlaşdırır.

Ümumi anlamda populyar elm, akademik çalışmaları ictimaiyyət üçün anlaşılan hala gətirilməsinə xidmət edir. Elmi populyarlaşdırmaq əhəmiyyəti daşıyan elmi jurnalistikanın da məqsədi yeni elmi tədqiqatları ictimaiyyətə çatdırmaqdır. O, elmi laboratoriyadan çıxarıb ictimaiyyətə təqdim edir. Elmlə ictimaiyyət arasında ünsiyyət yaradır, açıq dialoq formalaşdırır. Elmi jurnalistikanın məqsədi elmi ictimaiyyət üçün ətraflı və sadə anladmaq, qəliz informasiya verdişini aradan qaldırmaqdır. Elmi jurnalistika



Elmi jurnalistika üçün ayrıca fakültəyə ehtiyac yoxdur

Jurnalistikanın işıqlandırdığı məsələlərdən biri də elmi problemlərdir

məhsulu o dərəcədə sadə olmalıdır ki, təkə elm cəmiyyəti üçün təqdimat xarakterini daşımamalı, elmin və ya kütlənin həqiqətən maraqlarına cavab verməlidir. Sadə baxımdan jurnalistikanın bu sahəsi əldəki son hadisələri araşdırır və onları ümumi auditoriyaya uzun və ya qısa məqalələr şəklində çatdırır.

Media eksperti, professor Zeynal Məmmədli də "Şərq"ə açıqlamasında elmi jurnalistika sahəsinin çox lazımlı olduğunu deyib. Onun sözlərinə görə, elmi jurnalistika elm və texnologiyada baş verən yenilikləri, sosial həyatımızla bağlı hər növ prosesin elmi izahını asan üslubda ictimaiyyətə çatdırmağa xidmət edən fəaliyyət sahəsidir: "Elmi

sanlar vasitəsilə formalaşmış, inkişaf edib. Bir peşənin ən yaxşı bilicisi həmin sahə üzrə təhsil almış, müəyyən müddət məşğul olmuş şəxs ola bilər. Elmi yazılar cəmiyyət üçün maraq kəsb etməlidir, insanlar ondan nəse öyrənməlidir. Bizdə hələ ki belə bir mühit formalaşmayıb. Bu məsələyə heç vaxt diqqət yetirilməyib. Əslində bu sahə birmənalı olaraq jurnalistlərin missiyası deyil. Elmi populyarlaşdırmaq üçün alim elmi məqalələr yazmaqda, dərgilər, jurnallar nəşr etməkdə maraqlı olmalıdır. Daha doğrusu, bu sahədə alimlərlə ixtisaslaşmış jurnalistlərin işbirliyi çox vacibdir. Dövlət qurumları isə bu şexslərə dəstək verməlidir.

Bizdə ümumiyyətlə ixtisaslaşma pro-

payı olduğunu vurğulayan Z.Məmmədli deyib ki, ölkəmiz üçün aktual mövzudur. Amma indiki halda reallaşması sual doğurur. Bu sahənin inkişafı üçün hansı ölkənin təcrübəsi əsas götürüləcək. Cəmiyyətdə tələbat olacaqmı!? Ölkədə print medianın, jurnalların belə durumu ürəkəcan deyil".

Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə isə təəsüflə qeyd edib ki, Azərbaycanda elm adamları mətbuatla əməkdaşlığa bir o qədər də maraq göstərmirlər: "Bunun müxtəlif səbəbləri var. Əsas səbəb odur ki, dövrü mətbuatda yazıların çap olunması elm adamlarına heç bir dividend gətirmir. Alimlərimizdən öz əsərlərini elmi jurnallarda çap etdirmək tələb olunur. Buna görə də onlar elmi jurnallarda çap olunmağa can atırlar. Həmin jurnallar isə konkret elm sahəsindən bəhs edir, auditoriyası məhduddur. Nəticədə elm adamları ilə geniş oxucu kütləsi arasında rabitə itir. Bizim ölkəmizdə elm adamlarının bir o qədər də yaxşı tanınmamasının bir səbəbi də onların kütləvi fəaliyyətdən uzaq qalmalarıdır. Bu üzəndə biz alimlərimizin yazdıqları dəyərli əsərlərdən bəzən çox gec xəbər tuturuq. Həsab edirəm ki, alimlərimiz, xüsusilə humanitar sahədə çalışan elm adamlarımız mətbuatla əməkdaşlığa daha həssas yanaşmalıdırlar".

JAM sədri bildirib ki, elm adamlarının mətbuatda az görünməsinin digər

səbəbi isə müasir qəzetlərin və xəbər portallarının irihəcmli məqalələrə maraq göstərməməsi ilə bağlıdır: "Biz informasiya əsrində yaşayırıq. Adından da göründüyü kimi, xəbər portalının vəzifəsi oxucunu operativ informasiya ilə təmin etməkdir. Oxucu saytda 500 səhifəlik monoqrafiyaya oxumaz. Elmi əsərləri oxumaq istəyənlər kitabxanalara üz tuturlar. Üstəlik, qəzetlərin həmin əsərləri çap etmək imkanı da yoxdur. Başqa bir səbəb isə KİV-in maddi-texniki bazasının zəif olmasıdır. Hazırda redaksiyaların elm adamlarına qonorar ödəməyə maddi imkanı yoxdur. Qəzet, sayt kommersiya qurumudur. KİV rəhbəri çalışır ki, ona oxucu gətirən materialları yayсын. Elmi məqalələr isə bu kateqoriyaya aid deyil. Yuxarıda da qeyd etdiyim kimi, nəticədə alimlə oxucu arasında rabitə itir. Amma bu, o demək deyil ki, mətbuat, ümumiyyətlə, elm adamlarımızdan yazmır. Biz alimlərimizin elmi nailiyyətlərinin mətbuatda işıqlandırılmasının tez-tez şahidi oluruq".

Ekspert Azərbaycanda elmi jurnalistikanın mühüm problemlərindən danışaraq bildirib ki, elmi problemlərin arxa planda qalmasına səbəblərdən biri və ən əsası kommersiya faktorunun önə keçməsidir: "Ən ciddi məsələlərdən biri də bazar münasibətləridir ki, bu, elmə də, biliyə də, maarifçiliyə də istər-istəməz zərər yetirir, arxa planda saxlayır".

Şəymən

Azərbaycan Respublikasının Mediyanın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub



Ukraynada atəşkeslə bağlı təklifinə münasibət bildirib. O, Pekinin vasitəçi kimi o qədər də etibara malik olmadığını əlavə edib: "Çinin sülh modeli uğursuzdur. NATO-nun Çinə etibarı yoxdur. Çünki Çin Rusiyanın Ukraynada apardığı müharibəni pisləməyib". Xatırladaq ki, rəsmi Pekin Ukrayna ilə bağlı sülh modeli təqdim edib.

"Pekinin irəli sürdüyü təkliflər planında birinci bəndə..."

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Çeyk Sallie

Çinin sülh təklifi uğursuzdur

Stoltenberq Pekinin vasitəçi kimi o qədər də etibara malik olmadığını deyib

Çin hökuməti Ukraynada münəqişənin niyə zəmlənməsi üçün 12 bənddən ibarət plan təqdim edib. Sənəddə bir çox məsələlərə yanaşı, hərbi əməliyyatların dayandırılması və atəşkes elan olunması, həmçinin Rusiya və Ukrayna tərəfləri arasında dialoqun tezliklə bərpası tələbləri yer alıb.

Rusiyanın yaxın müttəfiqi olan Çin Ukrayna münəqişəsinin siyasi yollarla həllinə dair mövqeyini ərazi bütövlüyü, suverenlik və təhlükəsizlik problemlərini nəzərə alan sənəddə ortaya qoyacağını bildirib. Prezident Volodimir Zelenski Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq üçün Çinin planını hələ görmədiyini, lakin Pekinlə danışıqları alqışladığını bildirib. Zelenski Çinlə görüşmək istədiyini açıqlayıb: "Bu, Ukraynanın maraqlarına uyğundur".

"Sənədi görmədən plan haqqında nəticə çıxara bilmərik"

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, yüksək çinli diplomat Vanq Yi ilə Nyu-Yorkda görüşü zamanı Pekinin təkliflərinin bəzi əsas məqamlarını onunla bölüşüb. O deyib ki, nə qədər çox ölkə, xüsusən də həmin ölkələrin cəmiyyətləri Ukraynanın suverenliyinə hörmətə yanaşsa, ədalətli sülhlə müharibəni necə bitirmək barədə düşünsə, sülh o qədər tez baş verəcək". Kuleba deyib ki, Ukrayna sənədi görmədən plan haqqında nəticə çıxara bilməz və sənədi alanda onu diqqətlə öyrənəcək.

NATO-nun Baş katibi Yens Stoltenberq Çinin

van deyib ki, Vaşinqton Ukraynadakı müharibənin bitməsi ilə bağlı Kiyevə heç nəyi diktə etməyəcək: "Ukraynalılar öz taleyi ilə bağlı qərarı özləri verməlidir".

ABŞ prezidentinin müşaviri həmçinin, Ukraynadakı münəqişəni həll etmək üçün Çinin planına da toxunub: "Pekinin irəli sürdüyü təkliflər planında birinci bəndə (ölkələrin suverenliyinə hörmət) diqqət yetirilməlidir".

"Hər hansı bir "plan" haqqında söhbət olmayıb"

Rusiya isə Çinin Ukraynadakı münəqişənin həlli səylərində daha fəal rol almasını alqışladığını və Çinin "balanslı yanaşmasını" dəyərləndirdiyini bildirib. Lakin Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, xarici işlər naziri Sergey Lavrov və Çin rəsmisi Vanq Yi Ukrayna münəqişəsi ətrafındakı "Çin planı"ni müzakirə etməyiblər: "Bəzi Qərb siyasətçiləri və media həmişə olduğu kimi, real mənzərəni təhrif edirlər. Həqiqətən, Lavrovun ÇKP Mərkəzi Komitəsinin Xarici İşlər üzrə Komissiyasının Kanslərinin rəhbəri Vanq ilə apardığı danışıqlar zamanı Ukrayna ətrafındakı vəziyyətin müzakirəsi vacib yer tutdu. Çinli tərəfdarlar bizi Ukrayna böhranının səbəbləri və onun siyasi həllinə yanaşmalar barədə mülahizələri ilə tanış etdilər. Hər hansı bir "plan" haqqında söhbət olmayıb".

İsmayıl

Ətin qiymətinin ucuzlaşması sual altındadır

Çünki bazarda monopoliya var. Fermer, kəndli məhsulunu bazara sərbəst şəkildə çıxara bilmir

Ötən il işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkiddə 21270 ton ət, 127786 ton süd istehsal olunub. FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2021-ci ilə müqayisədə ət istehsalı 4.2 faiz, süd istehsalı isə 7.4 faiz artıb. Qeyd edilir ki, ən çox ət istehsalı Kəlbəcər rayonunda (6243 ton), ən çox süd istehsalı isə Ağdam rayonunda (41823 ton) olub.

İşğaldan azad edilmiş ərazilərdə ət və süd istehsalının artması bazara necə təsir göstərir? İstehsalın artması fonunda ərzaq qiymətlərində, o cümlədən ət və süd məhsullarında bahalaşmanın səbəbi kimi adətən dünya bəzarlərində ərzağın qiymətindəki artım göstərilir. İqtisadçılar isə bununla razı deyil. Mütəxəssislər bu fikirdədir ki, artan istehsal rəğmən qiymətlərin ucuzlaşmaması, əksinə, yüksəlməsi bazardakı monopoliya ilə bağlıdır. İşğaldan azad edilmiş ərazilərdə ət və süd məhsulları istehsalının artımını kənd təsərrüfatı üçün müsbət tendensiya adlandıran iqtisadçı



"İşğaldan azad edilmiş ərazilərdə heyvandarlığın, südçülüyn, ümumiyyətlə, kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar mövcuddur"

Fuad İbrahimov "Şərq"ə açıqlamasında bu durumun bazara təsirinə danışıb:

- Statistika Komitəsinin hesabatlarına baxsaq, bundan əvvəlki illərdə də istehsalda artım olurdu. Məsələn, 2021-ci ilin mart ayında açıqlandı ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3 faiz, süd istehsalı 1,5 faiz, tərəvəz istehsalı 6,4 faiz, kənd təsərrüfatı məhsullarının ümumi göstəricisi 2,3 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,1 faiz, bitkiçilik məhsullarının istehsalı isə 6,2 faiz artıb. Yəni istehsal daim artır. Lakin bu artım qiymət ucuzlaşmasına təsir etmir. Bəli, işğaldan azad edilmiş ərazilərdə heyvandarlığın, südçülüyn, ümumiyyətlə, kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar


mövcuddur. Sadəcə, bu imkanlardan səmərəli istifadə edilməlidir. Kəndliyə, fermerlərə elə imkanlar yaradılmalıdır ki, heyvandarlıqda daxili tələbatı ödəyə biləcək məhsuldarlıq, istehsal əldə etsinlər. Bu, ölkəmiz üçün vacib, həyati bir məsələdir, çünki dünyada ərzaq qıtlığı yaşandığını hamımız bilir. Qiymət problemi isə başqadır. İstehsal artması müqabilində qiymətlərin ucuzlaşmaması, əksinə, bahalaşması müşahidə edilir. Mən artıq bildirmişəm ki, dünya bazarlarında hazırda ərzağın qiymətində ucuzlaşma gedir. Bizdə isə qiymətlər bahalaşır. Bunun da əsas səbəbi monopoliyanın aradan qaldırılması, bazarda sağlın rəqabətin olmamasıdır. Hökumət tərəfindən istehsalçılara bir sıra güzəştlər tətbiq olunur. Yem məhsullarının idxalı bütün gömrük rüsumlarından və vergilərdən azaddır. Zəruri ərzaq məhsulları da vergidən azad edilir.

Ərzaqlıq buğda, yumurta... Amma bu azadolmalar qiymətlərə yene təsir etmir. Çünki bazarda monopoliya var. Fermer, kəndli məhsulunu bazara sərbəst şəkildə çıxara bilmir. Ümid edək ki, bu məsələyə bir əncam çəkilib, bazarda sağlın rəqabət, nəhayət ki, formalaşar.

Mələhət Rzayeva

XX əsrin fevral axşamı

(XX əsrin faciəsi: 1992-ci il 25 fevral axşamı Xocalı yandırılan gündür)



Tofiq Saleh

İyirminci əsrin fevral axşamı, Göylərdə sönmüşdür, göylərin şamı... Günəş ağırlaşıb, göyə qalxmırmı, Ay donub, ulduzlar yerə baxammı. Sabit səyyarələr, parlaq ulduzlar, Çəkilib göylərin yeddi qatına... O, yelkən qanadı pəmbə buludlar, Atlanıb, kükrəyən köhlən atına. Çəkilib göylərin yeddi qatına! Göyün də, yerin də səbri daralıb, Qara bulud kimi rəngi qaralıb... Əsən qara yellər, qopan küləklər, Yəhərsiz, yüyənsiz köhlən qapırlar. Min tufan qoparıb, yoldan sapırlar, Yalquzaq qurd kimi ulayır rüzgar. Yollarda, izlərdə buz bağlayıb qar, Gecənin ilan tək uzanıb dili. Qar, boran, şaxta, buz...hava sazaqdır, Axı, kim bildirdi Xocalı eli. Bir azdan odlara qalanacaqdır, Faşist pusqudadır...topla tufənglə, Hücuma başlayır əsən küləklə!... Qədim Qarabağı daşnak yandırır! Külək tuğyan edir, alovlandırır!... Tanklar uğuldayıb, toplar dil açırlı... İnsanlar ölümdən-itmədən qaçır... Yanır od içində böyük bir bəşər, Azəri yurduna "qalib gəlir" -şər! Nə göydən kömək var, nə yerdən haray, Qara buludlardan don geyibdir ay. Görəsən hardadır, dünyanın gözü?! Silinsin qanundan "ədələt" sözü. Bu böyük dünyanın gözü önündə, Başlanıb qırqınlar, ucuz ölüm də... Torpağın köksündə dağ boya bir dağ, Qəhrəman Xan kəndi, qədim Qarabağ. Yanır od içində bu böyük bəşər, Haqqa "qalib" gəlir, zəfər çalır şər. Bu necə fırtına, bu necə səddir, İnsanlar yer üstə cəsəd-cəsəddir! Xocalı yurduna bu qiyamətdə! Yağış tək hər yandan mermi tökülür, Milyonlar əzilir, insanlar ölü. Çəymənin tankların səpləri altı! Bilim ki, neyləsin qəhrəman şəhər, Açılma ey sabah, doğma ey səhər. ...Ağaclar dimdikdir, dar ağacı tək, İnsanlar asılır "dar" ağacından. Qaçanın döşündən basırdı külək, Xəstələr ölürdü yolda acından. Boranda, şaxtada, qarda, sazaqda, Qaçhaqç düşübdür bu dar ayaqda. Dağ-dərə uzunu el ələndirdi... Rak oğlu erməni durub qabaqda, Böyük də, kiçik də, körpə uşaq da. Hədəfə alınıb güllələndirdi... Bu böyük dünyanın gözü önündə, Bu fitnə övladı, o şər oğlu, şər. Cəlladlar min hiylə, tələ qururdu, Qədim Qarabağı oda vururdu... Yanır od içində bu böyük bəşər! Erməni! əzəldən xaindir bu ad, Basqınçı, işğalçı, talançı, cəllad. O faşist, o daşnak, o şər oğlunu, Yüz illər xalqımız duymamış heyhat! Neçə qız-gəlini dağdan atdılar, Neçə nər oğlunu oda çatdılar. Bu qanlı faciə yaddan çıxarmı?! Alova atılan oddan çıxarmı?! Neçə igidləri esir aldılar, Qaranlıq zindana tutub saldılar. Onların üzləri, əlləri də qan, Baxırlar dar gözlü kor barmacılıqdan. Baxırlar Vətənə köks ötürürlər, Nizə kirpiyiylə od götürürlər. Əzaba, zindana dözsə də onlar! Neçə ixtiyarın, ağ bircəklərin, Qızılgül nəfəsləli al çiçəklərin. Qoparıb çiyindən başın üzdürlər, O məğrur, qəhrəman, mərd oğulları. Cərgəylə divara, daşa düzdürlər, Daş kimi binaya, evə hördürlər. Efidən, ekrandan bunu gördülər, "Loğman" bığağıyla, "Cərrah" əliylə. Baş kəsən cəlladlar, əsirlərimizin, Bədən üzvlərini ayırır bir-bir. Satdığa qoyulur "ürəkləri" də, "Başı" da, "beyni"də, "böyrəkləri" də. Qatı ermənidir satıcılar da, Quduздan törənmiş alıcılar da!... Xeyaldan ayrılıb deyirəm görən, Bizim bu dünyanın divanı varmı?! Bu qəmli tarixi, qəmli tarixi, Bizim bu nəsillər heç unudarmı?! XX əsrin fevral axşamı, Göylərdə sönmüşdür, göylərin şamı?! Dünya deyirdi, tarix dönürdü, Göylərin altında millət söndürdü?.. Tarix dayandırdı, döndümü zaman?! Hani Qoç Koroğlu, hani Qazan xan? Hani bamsı Beyrak, o tunc qəhrəman?! İşğalçı düşməne verməyə aman, Rüstəm-zal pəhləvan, Xətai hani?! Heyrətə getirə bütün dünyanı! Dağlar da titrəyə qılınc sənsindən, Yerlər də püşkürə od nəfəsindən. Düşməni tülküləşə hayqıran kimi, Dağda zəlzələ, sel qıran kimi! Hani Babək kimi qılınc çalanlar?! Hani qalxan tutub, yay-ox atanlar?! Hani at belinə quş tək yatanlar?! Hani dəli Domrul, o dəliqanlar?! Hani Cavad xanlar, Fətəli xanlar?! Çəke qılıncını qeyli-qal sala! Düşməndən intiqam qana-qan ala! O fəth, qəhrəman, məğrur oğullar, Azəri yurdunun torpaqlarından. Yamyaşıl otlar tək göyərcəklər, Yerdən də, göydən də doğulacaqlar. Azəri yurdunun mərd əlləriylə, Daşnaklar yerində boğulacaqlar. Donuzlar yurdundan qovulacaqlar.

Kimirsə "Trendyol" a əl qoymaq istəyir. Üzərində təyyarə, uçuş, hava yolları-filan şəkillər olan paketlər son zamanlar camaatın əlindən düşmürdü. Əksəriyyət onlayn alış-verişə üstünlük verməyə başlamışdı. İstər geyim, ayaqqabı, həmçinin uşaq geyimlərini çoxları onlayn sifariş edir, rahat bir şəkildə də əldə edirdi. Əlbəttə, haqlı idilər.

Onlayn sifarişlə 12-13 manata əldə edilən geyimləri paytaxt mağazalarından üzü astarından baha niyə almalıdır ki əhali? Amma deyəsən, buraya qədərmiş. "Trendyol" u da monopoliyaya almağa çalışırlar. İşartılar görür



İşartıları artıq görünür

"Trendyol" u da monopoliyaya almağa çalışırlar

nür artıq. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlı "Trendyol" un "rəqabət narahatlığı yaradığını" deyib. C. Süleymanlı bildirib ki, Azərbaycanda rəqəmsal bazarların çox sayda istifadəçisi var və son iki ildə bu say daha çox artıb, bu sahədə ölkədə ən böyük pay Türkiyənin "Trendyol" platformasına məxsusdur. "Trendyol" un Azərbaycana, xüsusilə Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimalları, rəqabət narahatlıqları yarana bilər: "Bu yaxınlarda bu rəqabət narahatlıqları ilə bağlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) rəqabət jurnalında mənim və həmkarımın bir məqaləsi dərc olunmuşdu. Fərz edək ki, "Trendyol" da fealiyyət göstərən hər hansı bir "A" subyektinin Bakıda da pərakəndə satış mağazası var və "Trendyol" da satılan həmin məhsul Bakıdakı mağazada da satılır. Bu mağazanın kirayə xərcləri, həmin məhsulun qiymətinin üzərinə gələn ƏDV və gömrük rüsumları var. Təbii ki, Azərbaycan bazarındakı həmin pərakəndəçi "Trendyol" daki qiymətlə rəqabət apara bilmir. Qeyd etdiyim məqalədə belə rəqabət narahatlıqlarının artacağı hallarda rəqabət qeyd etdiyim jurnalda dərc edilmiş. Amma hazırda bu barədə təkliflərim dərc edilmişdi. Təkliflər "Trendyol" və Azərbaycanda böyük həcmdə satış edən digər bazar yerlərinin ölkəmizdə nümayəndəliyinin açılması və Azərbaycanda ən çox satılan məhsulların 30-40 faizinin burada stokunun mövcud olmasından, bu məhsulların da qiymətlərinin digər pərakəndə ticarət obyektlərində olduğu kimi üzərinə gömrük vergisi gələrək formalaşmasından ibarət idi. Bu təkliflər həmin qeyd etdiyim jurnalda dərc edilmiş. Amma hazırda bu barədə hökumətə verilmiş hər hansı təklif və ya aparılmış bir iş yoxdur. Bu, sadəcə mənim və digər əməkdaşımızın mövqeyidir ki, yerli bazar subyektlərinin haqsız rəqabətlə qarşılaşmaması üçün biz hesab edirik ki, bu sahədə gələcəkdə müəyyən rəqəbativ tədbirlər aparılmalıdır. Amma bu məsələ hazırda müzakirə mövzusu deyil. Bu, yalnız bir beynəlxalq təcrübədir".

Yeni?... C. Süleymanlının çıxışından bu nəticə hasil olur ki, məsələn, əhalimiz Türkiyədən onlayn sifariş

esasında malları ucuz qiymətə aldığından yerli sahibkarların malları - baha qiymətə təklif etdikləri mallar alıcı itirir. Buna niyə təəccüb edirik ki, baş məsləhətçi? Mütləq baha qiymətə almalıyıq? Əlçatan qiymətlərin önünü kəsməkdənsə, ölkədəki mövcud yüksək qiymətlərin aşağı salınmasına səbəb olacaq təkliflər heç ağıllarına gəlmir amma. Qanunvericilik isə başqa şey deyir. **Bu barədə millət vəkili Vüqar Bayramov açıqlama verib:** "Qanunvericilik ayılıq rüsumsuz sifariş məbləğini müəyyənləşdirir və heç bir halda vətəndaşın haradan məhsul sifariş etməsi qadağan edilmir. Hazırda rüsumsuz elektron sifariş üçün aylıq limit 300 dollardır. Bu isə o deməkdir ki, həmin limit çərçivəsində vətəndaş qanunla qadağan olunmayan satış şirkətlərindən, o cümlədən "Trendyol" dan mal sifariş edə bilər".

V. Bayramov bildirib ki, haqsız rəqabət gəldikdə isə rəqabət qadağaları ilə müdafiə etmək rəsiional yanaşma deyil:

- Qadağalar heç bir halda güclü rəqabət yaratmır. Bu baxımdan, "Trendyol" daxil olmaqla digər beynəlxalq ticarət şəbəkələrindən sifarişlərə qadağaların müəyyənləşdirilməsi məqsəduyğun deyil. Azərbaycan liberal iqtisadiyyata malik ölkədir və bu sahədəki islahatlar da davam etdiriləcək. İslahatlar isə qadağalara deyil, bərbəşə iqtisadiyyatın daha da ağarmasına ünvanlanıb".

Qeyd edək ki, "Trendyol" a əllərin uzanması sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Xüsusilə də, əvvəl, ailə büdcəsinin çıxarını düşünən qadınlar məsələnin gündəmə gətirilməsinin, necə deyirlər, xeyirli əlamət olmadığından şübhələnir. Sosioloq Elçin Bayramlı da məsələyə ironik yanaşır:

- Şəxsi istifadə üçün alınan məhsullara kommersiya vergisi və gömrük rüsumu tutmaq o qədər güclüdür ki, xaricdə bunu eşidən olsa gülməkdən "öləcək". Üstəlik də, 300 dollara heç şəxsi əşya da almaq olur. Məsələn, şəxsi istifadə üçün 500 dollarlıq ucuz bir kompüter almaq istəyirsinizsə, dövlət buna icazə vermirdi. Daha doğrusu, kommersiya məqsədilə alınmayan bu məhsula görə sizdən böyük həcmdə vergi və gömrük rüsumu tutulur. İndi də bu məbləği 200-ə salmaq istəyirlər. Birdəfəlik ləğv etsinlər getsin!..

Mələhət Rzayeva

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN

"İcbari Sığorta Bürosu" Hüquqi Şəxslərin İttifaqının 15/02/2023 №-li, 15.02.2023-cü tarixli sifarişinə əsasən 1 ədəd "LEXUS GS250" markalı, 99-AK-806 dövlət qeydiyyat nişanlı minik avtomobilini (Sedan tipli, 2014-cü il buraxılışı, ağ rəngli, BAN JTHBF1BL005011005, mühərrik №0998566) açıq hərracda satılmalıdır.

İlkin hərrac açıq auksion qaydasında keçirilməklə 03 mart 2023-cü il tarixi, saat 1000-a (növbelik qaydasında) təyin edilmişdir.

Hərrac Bakı şəhəri, Yasamal rayonu Kazım Kazımzadə 123 ünvanında keçiriləcəkdir. Əmlakın ilkin satış qiyməti 42.500 (qırx iki min beş yüz) manat məbləğində müəyyənləşdirilmişdir. Hərracda iştirak üçün ilkin satış qiymətinin 5%-i, yəni 2.125 (iki min yüz iyirmi beş) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edilmiş tarixə 1 (bir) iş günü qalanadək hərrac sifarişçisinin hesabına ödənilməlidir.

Hərracın sifarişçisi: "İcbari Sığorta Bürosu" Hüquqi Şəxslərin İttifaqı
Hesab №: AZ02HAJCCN-RAZN10010250157001
VÖEN:1302724701
Bank adı: ASC "Xalq Bank" Baş filialı
Kodu:501026
VÖEN: 2000296061
Müxbir hesab:
AZ24NABZ0135010000000067944
S.W.I.F.T. Bik: HAJCAZ22XXX

Eyni zamanda qeyd olunur ki, 500 (beş yüz) manat məbləğində iştirak haqqı hərracın təyin edilmiş tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının hesabına ödənilməlidir.

Hərracın təşkilatçısı: "Əmlak Hərrac Mərkəzi" MMC
VÖEN : 1301654721
H/h: AZ47PAHA40060AZNHCO100462560
Bank:"PAŞA Bank" ASC
VÖEN: 1700767721
Kodu: 505141
M/h: AZ82NABZ01350100000000071944
S.W.I.F.T: PAHAAZ22
Hərrac addımı - əmlakın ilkin satış qiymətinin 1%-dən çox olmamaqla;
(Əlavə olaraq "Qeyd"ə bax).

Qeyd:Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən gec 1 (bir) iş günü qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır:

"Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürle təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən

müəyyən edilən nümunəyə müvafiq);

* Elanda göstərilən hərrac predmetinə dair behin hərracın təşkilatçısına ödənilməsinə təsdiq edən sənəd;

* Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

* Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

* Hərracın iştirakçılarının onların hərracda iştirakı statusunu əldə etməsinə müəyyənləşdirən biletlər verilir;

* Şəxs hərracda iştirak etmək üçün ərizənin qəbulu başa çatandanak təşkilatçıya yazılı formada müraciət etməklə, öz ərizəsini geri götürə bilər;

* Ərizənin geri götürülməsi hərracın şərtlərinə uyğun olduqda, ödənilmiş beh məbləği geri qaytarılır.

* Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin behi 2 (iki) bank günü müddətində geri qaytarılır;

* Hərracda iştirak etmək hüququ əldə etmiş şəxslərə "sifarişçi" və (ya) "təşkilatçı" tərəfindən satışı çıxarılan əmlakla tanış olmaq imkanı yaradılır;

Hərracın qalibi hərracın yekunları barədə protokolu tərtib edildiyi vaxtdan ən gec 3 (üç) iş günü ərzində ödəməli olduğu pul vəsaitini "sifarişçi" nin depozit hesabına köçürməlidir.

Açıq hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin və "İcbari Sığorta Bürosu" HŞI-nin əsas vəsaitlərinin açıq hərracda satışı üzrə sifarişlərinin verilməsi, hərracın şərtləri, keçirilməsi və rəsmiləşdirilməsinin proseduru Qaydaları"nın tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
"Əmlak Hərrac Mərkəzi" MMC
Ünvan: Bakı şəhəri, Yasamal ray., Kazım Kazımzadə 123.
Tel: (+99450) 210-66-47
e-mail: info@e-herrac.com
rəsmi internet saytı: e-herrac.com
Sifarişçinin əlaqə telefonları: 077-712-07-77 ; 055-213-51-35

Atomobillərə baxış keçirmək üçün ünvan:
Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti. 2
A (Şokolat tower) 1-ci mərtəbə
"İcbari Sığorta Bürosu" Hüquqi Şəxslərin İttifaqı
Daha ətraflı 055 213 51 35 (Ceyhun Paşayev) nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.

Maaş az, qiymət baha!

Vətəndaşlar kreditləri qaytara bilmir

Yanvar ayında bankların kredit portfeli 0.4 faiz və ya 75.2 mln. manat artaraq 19,669.6 mln. manat olub.

Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, kredit portfelinin strukturu 55.2 faizini

bişnes kreditləri (10,845.6 mln. manat), 29.5 faizini istehlak kreditləri (5,811.9 mln. manat) və 15.3 faizini ipoteka kreditləri (3,012.2 mln. manat) təşkil edib. 2023-cü ilin yanvar ayında camii kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.2 faiz bəndi azalaraq 2.9 faiz təşkil edib.

Yanvar ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 1.8 faiz və ya 203.8 mln. manat artıb. Əmanət portfelinin 53 faizi (6,196.3 mln. manat) müddətli əmanətlərdən ibarətdir.

Rəsmi məlumata görə, fiziki şəxslərin əmanətlərinin dollarlaşması yanvar ayında ilin əvvəlində nəzərən 0.4 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 0.5 faiz bəndi azalaraq 38.8 faiz təşkil edib.

Problemlı kreditlərə bişnes sahəsində daha çox rast gəlinməyi deyən bank məhsulları üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov "Şərq"ə vurğulayıb ki, vətəndaşların kreditləri qaytarmamasının səbəbi maaşların azlığı və qiymətlərin artmasıdır:

"Sahibkarların kreditlərində problemlərə daha çox rast gəlinir. Çünki banklar istehlak kreditləri verəndə daha ehtiyatlı davranırlar. Yeni zəmin, girov və eməkhaqqı bərsində arayış kimi tələblər irəli sürərək problemi həll edirlər. Amma son illərdə əsas problemlər sahibkarlardadır. Bu da Azərbaycanda investisiya və sahibkarlığa dəstək mühitinin pisləşməsi ilə bağlıdır. Bir tərəfdən dövlət bəyan edir ki, sahibkarlığa dəstək layihələri hazırlanıb və investisiya mühiti yaxşılaşır. Amma realıqda belə deyil. Çünki Azərbaycan iqtisadiyyatı get-gedə inhisarlaşır. Bu isə orta və kiçik sahibkarların bazarından çıxmasına gətirir".

Ekspert qeyd edib ki, mülkiyyət hüququnun qorunması və qeyri-sağlam rəqabət mühiti ciddi problemlərdən biridir:

"Bunların hamısı məhkəmə-hüquq sisteminin vəziyyətinin bərhad olmasına söykənir. Belə fonda isə sahibkarlar müflisləşir və bank borclarını ödəyə bilmir. Yeni problemlı kreditlər bu səbəbdən artır. Digər tərəfdən, kreditlərin həcmindəki artım bişnes və istehlak kreditlərinin hesabına deyil, daha çox iri dövlət infrastruktur layihələrinin kreditləşməsi ilə bağlıdır. İri dövlət şirkətləri də kredit götürür. Onların kreditləri daha çoxdur. Bu baxımdan da kreditlərin həcminin artmasının problemlı kreditlərə təsir edəcəyini demək düzün deyil. Hətta Mərkəzi Bank problemlı kreditlərin həcmində azalma olduğunu deyir. Ona görə ki, realıqda kreditlər özəl sektora və əhaliyə yox, iri dövlət layihələrinə verilir".

Nihat Müzəffər

Elan

Məmmədov Həsən Elman oğluna məxsus "Şazi" MMC-yə aid müqavilə itdiyi üçün etibarsız sayılır.

Təsisçi və baş redaktor: Akif Aşırılı
Baş redaktorun i müavini: Yusif Nəzərli
Redaktor: Ayyət Əhməd

Reportyorlar qrupu:

Mələhət Rzayeva, Şeyməni Bayramova, İsmayıl Qocayev, Aygün Tahir, Nihat Müzəffər, Sücayət Mehti

Texniki heyət:

Rüfət Dadaşov, İmamcan Əliyev, İlaha İbrahimova, Nailə Cabbarlı, Fazilə Məmmədova

Qəzet "Şərq" in kompyuter mərkəzində yığılır, səhifələnir və "Azərbaycan" nəşriyyatında çap olunur

Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb.
Lisenzia: 535
www.sherg.az
e-mail: sherq-1996@mail.ru

Ünvan: Mətbuat prospekti, "Azərbaycan" nəşriyyatı.
Telefon: 447-32-41
538-44-50, internet 538-44-15,
İndeks: AZ1073

Hesab nömrəsi:
"Muğanbank" ASC baş ofis
Kod: 506162
VÖEN: 1400122681
M/H: AZ41NABZ0135010000000018944
S.W.I.F.T.: MUGAAZ22
AZM hesab nömrəsi: AZ76MUGA400603803000225AZM00
VÖEN 1300414651 İndeks: 0330

Tirajı: 1550 Sifariş: 536



Zelenskinin büstləri satışa çıxarıldı

Ukrayna Prezidenti Volodimir Zelenskinin büstləri satışa çıxarılib.

"Bakupost.az" bildirir ki, bu, Ukrayna Silahlı Qüvvələrinə dəstək məqsədilə həyata keçirilib.

Büstlər Lvovdakı "Vernisaj" bazarında satışa çıxarılib. Satışdan əldə olunan vəsaitin orduya köçürülməyi bildirilib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin artıq 1-ci ili tamam oldu. Z. Zelenski öten ay verdiyi açıqlamada "Bu müharibəni biz başlamamışıq, lakin biz bitirməliyik. Bu müharibəni daha tez bitirməyimizə kömək edin", - deyib.

Zelenski dünya liderlərini tez qərarlar qəbul etməyə və Rusiyanın apardığı müharibəyə qarşı çıxmağa üçün Kiyevi ağır silahlarla dəstəkləməyə çağırıb.

Avtomobil qoruyan xüsusi çexol hazırlanıb



İtaliyada "Ferrari F8 Tributo" avtomobili olan şəxs öz nəqliyyat vasitəsini qorumaq məqsədilə xüsusi qoruyucu çexol hazırlayıb.

Oxu.az xəbər verir ki, çexolun effektivliyi yoxlamaq qərarına gələn şəxs müxtəlif alətləri avtomobilin üzərinə atıb.

Nəticəni qənaətbəxş adlandıran avtomobilin sahibi bu vasitənin keyfiyyətini daha da yaxşılaşdırmaq barədə düşündüyünü bildirib.

Sərxoş ana 12 yaşlı qızının başına qaçı atdı

Belarusda, Soliqorskda sərxoş qadın 12 yaşlı qızına qaçı atıb ki, övladı ona birgə yaşadığı kişi ilə spirtli içki içməyinə mane olmasın.

Milli.Az bildirir ki, bu barədə Belarus İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İdaredən verilən məlumata görə, xəstəxanaya başında mətbəx qaçısı olan 12 yaşlı məktəbli daxil olub. Həkimlərin sualına qız təsədüfən alətlə rast gəldiyini deyib. Həkimlər hadisəni araşdırmaq üçün hadisə yerinə gədən hüquq-mühafizə orqanlarının əməkdaşlarına uşağın yarası barədə məlumat veriblər. Hadisə barədə polisə zərərçəkənə kiçik bacısı məlumat verib.

İlkin versiyaya görə, qızın anası birgə yaşadığı kişi ilə spirtli içki qəbul edib. O, uşağın səs-küyündən narahat olub, onlara qışqırıb və mətbəx qaçısını böyük qızına atıb. Nəticədə məktəbli qızın kəllə sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisədən sonra zərərçəkənin anası saxlanılıb. Qadın bildirir ki, böyük qızını törətdiyi əmələ görə məsuliyyət daşımaq üçün yarası ilə bağlı yalan danışmağa məcbur edib. Yerli sakin barəsində cinayət işi açılıb.

Qeyd olunur ki, hər üç uşaq ailədən alınıb.

Peris Hilton ilk dəfə oğlunu göstərdi



Xəbər verdikimiz kimi, "Hilton" hotellər şəbəkəsinin varisi, müğənni, model Peris Hilton öten həftə ana olduğunu açıqlayıb.

Peris öten gün ilk dəfə oğlunun şəkllərini sosial media hesabında izləyiciləri ilə bölüşüb. O, oğluna Feniks Barron adını verdiklərini açıqlayıb.

Qeyd edək ki, müğənni öten il iş adamı Karter

Reumunla ailə qurub.

Rihanna "Oskar 2023"də çıxış edəcək



Məşhur müğənni Rihannanın növbəti çıxışı bu il keçiriləcək "Oskar" mükəfətləndirmə mərasimində olacaq.

Axşam.az xəbər verir ki, ifaçı 95-ci dəfə təşkil olunan gecədə "Ən yaxşı orijinal mahnı" nominasiyasında namizəd olan "Lift Me Up from Black Panther: Wakanda Forever" mahnısını ifa edəcək. Bu, Rihannanın ilk "Oskar" namizədliyi olacaq.

Qeyd edək ki, mərasim martın 12-də keçiriləcək.

Ancelinanın qızları İrandakı qadınlara görə saçlarını kəsdilər



Hollivud ulduzu Ancelina Coli ilə keçmiş həyat yoldaşı Brad Pittin qızları Şilonun saçlarını yenicən niyə kəsdiyi belli olub.

Axşam.az xəbər verir ki, bu barədə aktrisa özü sosial media hesabında paylaşım edib. O, qızı Zahara və Vivyenin də eyni addımı atdığını açıqlayıb. Ancelina qızlarının bunu İranda bərabərlik və hüquqları uğrunda mübarizə aparən qadınlara həmrəylik nümayiş etdirmək üçün etdiyini yazıb. O, saçların martın 8-də Nyu-Yorkda keçiriləcək sergide nümayiş ediləcəyini vurğulayıb.

Aktrisa fevralın 25-nə qədər hər kəsin öz saçını layihədə iştirak etmək üçün göndərə biləcəyini də əlavə edib.



İstanbul zəlzələsinə hazırlıq başladı

Atatürk Hava Limanı səhra hospitalı olacaq

Türkiyə hökuməti mümkün İstanbul zəlzələsi üçün qabaqçılıq tədbirlərə başlayıb. İstanbulda zəlzələ baş verərsə, bunun Kahramanmaraş zəlzələsindən dəfələrlə artıq dağıdıcı ola biləcəyi nəzərə alınaraq təbii fəlakət zamanı "təcili müdaxilə" ssenarisi hazırlanıb.

Ssenaridə Atatürk Hava Limanının səhra hospitalı kimi fəaliyyət göstərməsi, yaralıların xəstəxanalara təcili çatdırılması üçün hava ambulanlarının hazır saxlanması nəzərdə tutulur. "Şərq" NTV.com.tr-yə istinadən bildirir ki, qardaş ölkənin Müdafiə Sağlamlıq Elmləri İnstitutunun müdiri professor Əli İhsan Uzar İnstitutun Təbii Fəlakət və Fövqəladə Vəziyyətlərdə Tibbi Xidmətlər bölümündə bu istiqamətdə aparılan çalışmaları haqqında məlumat verib. Ə.İ.Uzar bildirib ki, İnstitut tərəfindən müxtəlif təbii fəlakətlər zamanı təcili müdaxilə ssenariləri hazırlanıb. Uzar deyib ki, Türkiyə coğrafiyasında ərazilərin 65 faizi birinci dərəcəli zəlzələ bölgəsinə daxildir. Bunu nəzərə alan İnstitut əməkdaşları

mümkün zəlzələ zamanı təxirəsalınmaz yardımlar üçün ssenarilər üzərində işləyirlər. Allah göstərməsin, əgər İstanbulda zəlzələ baş verərsə, ən azı 100 min yaralı ola bilər. Hazırlıqlar bu nəhəng rəqəm nəzərə alınaraq aparılmalıdır. Professor Uzar qeyd edib ki, hazırlanan ssenarilər Səhiyyə Nazirliyi, Türk Hava Qüvvələri və Dövlət Hava Meydanları Xidmətləri kimi əlaqədar qurumlara təqdim edilib. İstanbul kimi nəhəng meqapolisdə insanların təhlisəsi, yaralıların daşınması, xilasedicilərin ərazilərə gələ biləcəyi çox vaxt apara bilər. İnstitutun hazırladığı ssenarilərdə zəlzələnin ilk 6 saatında bu fəlakətin necə koordinasiya edilməli olduğu, təxliyə və yaralıların ilk yardımın necə göstərilməli biləcəyi qeyd edilib. Professor deyib ki, qısa zamanda təcili müdaxilə insanların həyatda qalmasına, bədən üzvlərini və orqanlarını itirməsinə səbəb ola bilər. Böyük şəhərlərdə zəlzələ zamanı xəstə-



xana üçün ən ideal yer isə məhz hava limanlarıdır. Çünki hava limanları elektrik enerjisinin, suyun daimiliyini təmin edəcək terminallardan ibarətdir. Bu imkanlar nəzərə alınaraq Atatürk Hava Limanının səhra hospitalına dönəcəyi üzərində işlənilib. Hava limanından ağır xəstələrin digər xəstəxanalara təxliyəsi də asan olacaq, bəzəlliklə daha az insan itkisinə nail olmaq mümkündür.

Mələhət



Həyat yoldaşını qaynar su ilə yandırdı

Mənzildə qorxunc olay yaşanıb

Zəlzələni intiqam alətine çevirənlər də var. Hadisə zəlzələnin dağıtdığı Hatay bölgəsində yaşanıb. "Şərq" Milli-yet.com-a istinadən bildirir ki, 27 yaşlı Alev Altun Küveytdə bərbər işləyən və 9 ay əvvəl boşandığı keçmiş həyat yoldaşı tərəfindən işgəncəyə məruz qalıb.

Hataydakı zəlzələdə 2 övladıyla evsiz qalan qadına zəlzələ xəbərini alıb Türkiyəyə dönmək üçün keçmiş həyat yoldaşı Savaş Atun "gəl, bərişaq, uşaqlarla mənim evində qalın", təklifi edib. Alev təklifi qəbul edib. Sonra isə mənzildə qorxunc olay yaşanıb. Keçmişəri gecə saatlarında Alevin üzərinə qaynar su töküüb. Və "dua et, səni öldürmədim" deyərək uşaqları və qadının pul qa-

bindakı 3 min TL-ni də götürərək qaçdı. Qadın ağrı içində anasının evinə gedib, qonşuların yardımını ilə xəstəxanaya aparılıb. Bu sırada keçmiş həyat yoldaşı uşaqları öz bacısı ilə aparıb, sonra da ölkədən qaçmağa çalışıb. Lakin polis tərəfindən yaxalanıb. İfadəsində S.Altun "yəne tərpenişlər oldu, o sırada qadının üstünə isti su töküldü", deyərək əməlini gizlətməyə çalışıb. Amma polis həbs qərarı çıxarıb. Uşaqlar nənələrinin öhdəsinə verilib. Alev Altun isə birinci dərəcəli yarıq diaqnozu ilə məhkum olub. Sifəti yanıq qadın "ədalət tələb edirəm. Uşaqlarımla yalqız qaldım. Məne kömək edin", - deyərək yalvarır.

Mələhət

Məşhur müğənninin dövlətdən uşaq istəmək tələbi rədd edildi



Türkiyəli müğənni Suavi və xanımı Könül Saydanın zəlzələdə ailəsini itirmiş bir uşağa qoruyucu ailə olmaq istəyi dövlət tərəfindən rədd edildi.

Lent.az xəbər verir ki, 2 həftədir zəlzələ ərazisində könüllü yardım çalışmalarına qoşulan müğənni xəbəri eşidərək pərişan olub. Musiqiçi cavab olaraq "Nə deyim bilirməm, günlərdir boğazımdan yemək keçmir" deyərək bildirdi.

Müğənninin həyat yoldaşı qeyd edib ki, buna Suavin 70 yaşında olması səbəb göstərilib. "70 yaşındadır, amma zəlzələ bölgəsində hər gün dayanmadan 20 saat işləyir. Biz o uşaqlara çiçək kimi baxarıq. Bu qərarı ləğv edin. Biz o uşaqları alıb baxmağa qərarlıyıq", - deyərək sənətçinin xanımı öz sosial şəbəkə hesabında yazıb.

Diyetoloqdan xəbərdarlıq

Ətlə kartofu birgə yemək olmaz

Ət və kartofu mümkün qədər gündəlik rasiondan çıxarın.

"Medicina" xəbər verir ki, diyetoloq Mikityuq bu 2 qida-nın birlikdə faydasız olduğunu açıqlayıb.

O, həm də qeyd edib ki, balıq belə gündəlik rasionda olmamalıdır. Çünki balıqlar dənizləri çirkəndirən civə yığımağa meyillidirlər. Çox balıq yemək bədəni civə ilə yükləyir.

Bundan əlavə hər gün qırmızı ət yemək olmaz. Çünki onun həzm prosesi uzun çəkdiyindən həftədə 3 dəfə yeyilməyi məsləhətdir.

Diyetoloq onu da qeyd etdi ki, hər gün portaqal yemək allergik problemlə insanlara ziyanlıdır. Bəzən sitrus meyvəsi mədədə turşuluğu artırır deyərək həm dişlərə, həm bağırsağa tutulmasına gətirib çıxardır.



"WhatsApp" istifadəçilərinə mesajları redaktə etmək üçün 15 dəqiqə vaxt verəcək



"WABetaInfo" tərəfindən paylaşılan xəbərə görə, "WhatsApp" göndərilən mesajların redaktə edilməsi funksiyasını sınaqdan keçirir.

Trend-in məlumatına görə, bu funksiya mesaj göndərildikdən cəmi 15 dəqiqə sonra istifadə olunacaq. Yeni "WhatsApp" istifadəçiləri 15 dəqiqədən sonra göndərilən heç bir mesajı redaktə edə bilməyəcək.

"WhatsApp" vasitəsilə alınan mesaj redaktə edilərsə və "iPhone"-da quraşdırılmış versiya bu funksiyayı dəstəkləmərsə, görünməyəcək. Redaktə edilmiş mesaj əvəzinə xəta bildirişi olacaq. Yeni bu funksiya gələndən sonra istifadəçilər tətbiqi "App Store" vasitəsilə yeniləməli olacaqlar.

Məlumatla görə, "WhatsApp" üçün sözügedən xüsusiyyət hazırda sınaq mərhələsindədir. Yeniliyin stabil versiyaya nə vaxt gələcəyi hələlik belli deyil.